



www.musavat.com

MUSAVAT

Xəbər


**Bu gün
Dövlət
Müstəqilliyi
Günüdür**

yazısı səh.3-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 18 oktyabr 2017-ci il Çərşənbə № 214 (6828) Qiyməti 60 qəpik

Gündəm

**Bu gün Helsinki Komissiyasında
Qarabağ dinləmələri
başlayır-Bakıdan sərt reaksiyalar**



Müzakirələrin arxasında regionda bütün mənalarda dalana dirənmiş Ermənistanə yeni imkanlar çıxırı açmaq istəyi dayanır

yazısı səh.11-də

**AŞ PA-dan qayıdan hüquq
müdafiəçiləri danışdı**

yazısı səh.5-də

**Zaqatalada bir kənd
QMI-nin qərarına qarşı**

yazısı səh.3-də

**"Qarabağ" "mavi gözlü
əzrayıl"a qarşı**

yazısı səh.15-də

**Bakı limanında şok olay-kapitan
gəmini partlatmaqla hədələdi**

yazısı səh.10-də

**Banka borca görə həbs
olunanların işi Avropa
Məhkəməsində**

yazısı səh.14-də

**Üzsüz: Koroğludan sonra
Polad Ələmdar-Həmid
Herişçi yazır**

yazısı səh.13-də

**Energetik içkilərlə bağlı
qorxunc xəbərdarlıq -
beyni məhv edir**

yazısı səh.14-də

**Rusiya üçün sınaq ili -bir
neçə aya ölkə qarışa bilər**

yazısı səh.4-də

**Maltalı araşdırmaçı jurnalistin
qətlindəki sirr pərdəsi**

yazısı səh.11-də

Generalların zirvə görüşü: Bakı-Tiflis-Ankara oxu güclənir

SƏRKİSYANIN CENEVRƏ HƏYASIZLIĞINA

3 QONŞUDAN SƏRT CAVAB

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçlü görüşünə sayılı günlər qalmış üç ölkə Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Tiflis təmasının pərdəarxası; bu, Ermənistanla yanaşı, onun işğal ortağına da mesajdır...



musavat.com
Togrul İsmayil

yazısı səh.8-də

"Quli" ilə düşmən olan gəncəli "qanuni oğru" arasında yeni savaş

Əli Heydərova sui-qəsdə əsas sifarişçi kimi Nadir Səlifovun adı hallanırdı, amma...

yazısı səh.10-də



**Qubad
İbadoğludan
ADR-in dağılması
ilə bağlı xəbərə
reaksiya**

yazısı səh.7-də



Elman Nəsirov

**Deputatdan
Rusiyaya sərt
itthamlar**

yazısı səh.6-də



**Azər Həsərat:
"Əflatun Amaşov
yaxşı sədrdir, onu
əvəz etmək işin
ziyanına olar"**

yazısı səh.5-də



Yunanıstanın yeni səfiri Bakıya gəldi

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.

N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövryyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

Kiyev məhkəməsi Fikrət Hüseyinlinin həbsinə qərar verdi

Ukrayna Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseyinlini 18 sutka həbs edib. Bu barədə "Turan" a onun vəkilii Dmitri Mazurok bildirib.

F.Hüseyinli oktyabrın 14-də səhər Kiyevdən Düссeldorfə gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluqda və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Jurnalistin müdafiəsini Ukrayna Helsinki İnsan Hüquqları Birliyi təmin edir.

Vəkilin sözlərinə görə, F.Hüseyinli müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Hərbi attaşələr Azərbaycan HHQ bazasında olublar

Azərbaycanda akkreditə olunmuş 17 xarici ölkənin hərbi attaşələri Hərbi Hava Qüvvələrinin bazasında olublar. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hərbi attaşələrə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Hərbi attaşələr şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar, əsgər yeməxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər.

"Rabitə işi" üzrə apelyasiya məhkəməsi başladı

Bakı Apelyasiya Məhkəməsində "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında məhkəmənin baxış iclası başlayıb. APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədovun teleqram göndərərək məhkəmədə iştirak etmək istəmədiyini bildirilib.

Təqsirləndirilən şəxslərdən Bayram Vəliyev də prosesdə iştirak etməyib. Vəkil bildirib ki, B. Vəliyev səhhətində olan problemlərə görə iclasda iştirak edə bilmir.

Vidadi Zeynalovun vəkilii Ceyhun Yusifov çıxış edərək təqsirləndirilən şəxslərin prosesdə iştirakının təmin edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxslərin hamısının iştirakı ilə iclasın keçirilməsini daha məqsəduyğun hesab edib.

İclas oktyabrın 24-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər apelyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Vidadi Zeynalovun apelyasiya şikayətində onun və ailə üzvlərinin əmlakları, mülkləri üzərindən həbsin götürülməsi istənilib. Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apelyasiya şikayəti verməyib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

MTN polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbaxov, Vüqar Əsədov və Vüqar Gülləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlər məhkəməyə gəlmədiyi məlum olub.

Hakim Fikrət Qəribov bildirib ki, şahidlər haqqında məcburi gətirilmə haqqında qərar çıxarılıb.

Buna görə proses oktyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın heyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.



İş üzrə bir nəfər zərərçəkmiş şəxs tanınıb.

Onlara qarşı Cinayət Məcələsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Gülləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

Nazir Milli Şuranın mitinqinə gedən aktyorlardan danışdı

"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil".

"Report" un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırını baş verənlər olduqca təəssüfləndirici haldır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Aysad Məmmədova, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.

DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında mətbuat xidmətinə bilavasitə təbə olan regional qruplar yaradılıb.

Bununla əlaqədar Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər "polis leytenantı" xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.

Polis leytenantları Eşqin Qasimov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhər, rayonları daxil olmaqla, adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.

Yağış kəsəcək, duman olacaq

Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.



Emin Əzizov

Sabiq icra başçısının oğlu 41 yaşında dünyasını dəyişdi

1993-1995-ci illərdə Salyan RİH-in başçısı işləmiş Vəhəb Əzizovun oğlu 41 yaşında dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Emin Əzizov qəfil baş verən ürək çatışmazlığından vəfat edib.

Ukraynada "qızıl gül" inqilabı?

Oktyabrın 18-də Kiyevin mərkəzində - Ali Radanın qarşısında etiraz aksiyası başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gürcü siyasətçi Mixail Saakaşvilinin 4000-dən çox tərəfdarı parlamentin buraxılmasını, yeni seçkilərin keçirilməsini və prezident Pyotr Poroshenkunun istefasını tələb edir.

Onların tələbləri sırasına həmçinin deputat toxunulmazlığının ləğvi, antikorupsiya məhkəməsinin yaradılması, seçki qanunvericiliyinə dəyişikliklər edilməsi daxildir.

Mitinqdən əvvəl Odessanın eks-qubernatoru sensasiyon şəkildə Ukrayna hakimiyyətinin ona sui-qəsd təşkil etmək planı ilə bağlı açıqlama verib.

Əraziyə 3500 asayiş keşikçisi cəlb edilib.

ABŞ səfiri: "... Heç nə deyə bilmərəm"

"Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür".

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatırma bilərlər: "Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı bəyanatdan əlavə heç nə deyə bilmərəm".

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dollar ötür: "ABŞ Dağlıq Qarabağ problemi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb. Ümumilikdə 7 mindən çox şəxs ölkəmizin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".

"Metsamor" AES Çernobilla müqayisə olundu

"Hazırda "Metsamor" atom elektrik stansiyasının (AES) texnologiyası və avadanlıqları köhnəlib, istifadəyə yararlıdır".

Bu barədə "Nairit" zavodunun keçmiş direktoru, eks-deputat Qaqq Nersisyan "1in.am" saytına verdiyi müsahibəsində bildirib.

"Ermənistanda bu cür nüvə stansiyasının mövcudluğu rusların mənafeyinədir. Çünki bu gün onlar nüvə elektrik stansiyasını idarə edirlər. Əslində nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anakronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslar sərf etdik və bu, baş verdi. Hələ heç vaxt hansısa ölkədə tikilən nüvə stansiyası bərpa ediləməyib. Nüvə stansiyamız artıq anakronizmdir və onun texnologiyaları köhnəlib", - deyə sabiq deputat bildirib. (azvision.az)

"Metsarmor" u Çernobilla müqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: "Bilirsiniz, potensialdan daha artıq təhlükə var. Çernobil unutmayaq. Çernobil fəlakətinin səbəbi texnoloji problem idi. Bizim nüvə stansiyamız da Çernobilin bənzəridir. Biz bunu nəzərə almalıyıq".

REAL

Hərəkətinin həbsdəki sədri İlqar Məmmədov ötən həftənin şənbə günü ailəsi ilə görüşüb. Avropa Şurasının oktyabrın 25-nə qədər azadlığa buraxılması üçün hakimiyyət qarşısında vaxt qoyduğu hərəkət sədrinin ümumi vəziyyəti normaldır.

Görüş barədə "Yeni Müsavat" a İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: "Şənbə günü İlqarla görüşdük. Görüş normal keçdi, vəziyyəti də yaxşıdır. Yaxınlaşan 25 oktyabr tarixi ilə bağlı ələ bir söz demədi. Çünki əvvəlcədən bu barədə mövqeyi yayılıb. Hər halda, o günü gözləyirik. Bir addım atılmasa, Avropada bu proses başlayacaq. Ümidləri var, amma burada deyil, Avropa işlərinin sonlarına ümid edir. Yaxınlarda Avropa Məhkəməsinin qərarı olacaq, onu da gözləyirik. Cəzaçəkmə müəssisəsində də vəziyyət normaldır".

"Kanal 13" internet televiziya yayının rəhbəri Əziz Orucovun oktyabrın 17-də məhkəmə prosesini olub. Siyasi məhbusun həyat yoldaşı Lamiyə Orucova "Kanal 13" rəhbərinə saxlanıldığı 1 sayılı Bakı İstintaq Təcridxanasında "Yeni Müsavat" qəzetinin verilmədiyini bildirdi: "Siz Əziz müəllim haqqında yazırsınız. Görürəm ki, sizlərə məlumatlar təhrif olunmuş şəkildə çatdırılır. Əziz müəllim məhkəmədə dedi ki, xahiş edirəm sözlərimi Rauf Arifoğluna çatdırın, heç olmasa həftədə

mənə bir dəfə "Yeni Müsavat" qəzeti göndərsin. Yoxsa başqa söz orada deyilməyib. Başqa qəzetləri Əziz müəllimə təcridxanada verirlər, amma sizin qəzetdən başqa. Deyirlər ki, kənardan abunə olunmalıdır. Ona görə dedi ki, şəxsən Rauf müəllimin özünə çatdırın, qəzetin mənə çatmasına kömək olsun. Əvvəlcədən sizlərə Rauf bəy başda olmaqla, öz adımdan və Əziz müəllimin adından təşəkkür edirəm. Əziz müəllimin ümumi vəziyyəti normal idi. Əhval-ruhiyyəsi də yerində idi. Hər kəsə salamlar söylədi. Növbəti möhkəmə prosesi gələn həftəyə qaldı. Bu məhkəmə prosesində 4 nəfər şahidi dindirdilər. Növbəti məhkəmə prosesinə çox güman ki 3-4 nəfəri çağıracaqlar. Şahidlərin sayı 15 nəfərdir. Onlardan artıq 6 nəfər dindirilib".

"Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlu hələ də karantində saxlanılır. Bu həftənin dördüncü günü karantin müddəti bitəcək. Bu səbəblərdən ailəsi hələ də onunla əlaqə saxlaya bilmir, son durumu haqqında məlumat almaq da çətinidir. Bu barədə

NİDA-çıların aclıq aksiyasından və digər dustaqlardan yeni xəbərlər

"Rauf Arifoğluna çatdırın, heç olmasa həftədə mənə bir dəfə "Yeni Müsavat" qəzeti göndərsin"



İlkin Rüstənzadə



İlqar Məmmədov



Əziz Orucov

sayt redaktorunun həyat yoldaşı Faiqə Nösrəti məlumat verdi.

13 sayılı cəzaçəkmə müəssisəsində cəza çəkən üç nəfər NİDA-çı - İlkin Rüstənzadə, Elgiz Qəhrəmanlı və Bayram Məmmədovun aclıq aksiyası keçirmək üçün müraciətləri qeydə alınır. Onlar sonuncu

ya cəzaçəkmə müəssisəsində olan qərəzli münasibətə etiraz olaraq aksiya keçirmək istəyirlər. Oktyabrın 10-dan etibarən aksiya başlamalı olsa da, qeydiyyata alınmadığı üçün bu günə qədər uzanır. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov günlər öncə "Yeni Müsa-

vat" a NİDA-çıların aksiya keçirmədiklərini bildirmişdi. Onların vəkillərindən Əsəbəli Mustafayev isə aksiyanın məhz qeydiyyata alınmaması səbəbi ilə yubadıldığını qeyd etdi: "Penitensiar Xidmətin sözcüsünün təkbizini oxudum, aksiya üçün heç bir səbəbin olmadığı deyir və onlara müraciətin ol-

madığından da söz açıq. Amma əslində onlar, müraciət edirlər, sadəcə, müraciəti qeydə almırlar. Orada hər bir məhbusun öz yataq, yemək yeyən yeri olur. Bunlar isə istəyirdilər ki, üçü bir yerdə aclıq aksiyası keçirsin. Müşahidə altında olmasını istəyirdilər, digərlərinə qarışmaq üçün. Buna da şərait yaramırmı. Bu səbəbdən aksiyanı keçirə bilmirlər. Bayrama qarşı təzyiqlər dayanmasa, o zaman aksiyanı başlayacaqlar. Baxmayaraq ki, qeydə almırlar. Aksiyanı keçirməkdə ısrarlı görünürlər. Sosial şəbəkələr və mediada onlara müraciətlər var ki, aksiyanı keçirmək lazım deyil, səhhəti qorumaq lazımdır. Bunların hamısını oktyabrın 16-da onlara çatdırdım. Demişəm ki, çalışıb bu məsələləri hüquqi yolla etməliyik".

□ Cavansir ABBASLI

Rusiya üçün sınaq ili - bir neçə aya ölkə qarışa bilər

Qabil Hüseyinli: "Putinin yeganə qorxusu xaosun baş verməsi ilə bağlıdır"

2018-ci il martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca dünyanın diqqəti Moskvaya yönəlir. Hazırda indiki prezident Vladimir Putinin növbəti dönmə üçün - dördüncü dəfə prezidentliyə iddiaçı olub-olunmayacağı müzakirə mövzudur.

İndiyə qədər Kreml rəhbərinə yaxın çevrələrdən onun namizədliyini irəli sürəcəyi ilə bağlı bəzi açıqlamalar verilib. Bir sıra ekspertlər bildirir ki, Putinin rəsmi namizədliyi verilməyənə qədər bu haqda danışmaq tezdir.

Bir qism ekspertlər isə seçkiyə qədər Rusiya daxilində çox ciddi proseslərin başlaya biləcəyini ehtimal edirlər. Xüsusilə 4 ilə yaxındır Qərbdən gələn sanksiyaların rus xalqını artıq tənqə gətirdiyi və buna görə Putinin günahkar hesab etdikləri vurğulanır. Bu səbəbdən mart qədər şimal qonşumuzda kütləvi etiraz aksiyalarının başlanacağı ehtimalı da yüksəkdir. Məhz bu baxımdan Putinin bir-birinin ardınca qubernatorları istefaya göndərdiyi və mərkəzi hakimiyyətinin



gücləndirdiyi vurğulanır. Konkret olaraq, söyləmək mümkündür ki, Putin növbəti dönmə üçün prezidentliyini rahatlıqla, qansız-qadasız rəsmiləşdirmək istəyir.

Onun prezident postunda qalacağı təqdirdə bunun dünyaya və regiona xoş heç nə vəd etmədiyi, yaratdığı münacişə ocaqlarının qalacağı, həttə yeni-yeni savaşı bölgələrinin meydana çıxacağı barədə müxtəlif fikirlər var.

Politoloq Qabil Hüseyinli Putinin yenidən namizədliyini irəli sürəcəyini heç kimdə şübhənin olmadığını düşünür: "Onun indi-

ki hərəkətlərindən bu aydın görünür. Qubernatorları, nazirləri dəyişir, ciddi kadr dəyişiklikləri aparır. Bu yeni prezident seçkilərinə hazırlaşan şəxsin hərəkətlərinə bənzəyir. Putin ambisiyalı bir vaxtda hakimiyyətdən heç cür imtina etmz. Üstəlik, o, dünyanın ən varlı prezidenti hesab olunur. Əlində çox böyük vəsaitləri var. Bu vəsaitləri müxtəlif şəxslərin adına rəsmiləşdirib. Belə bir şəraitdə onun hakimiyyətdən getməsi özü üçün xoşagəlməz nəticələrlə bitə bilər. Bu nöqtəyi-nəzərdən Putin növbəti 7 il üçün prezident seçiləcək. Qalib gələcəyinə şübhə etmərəm. Rus xalqı Putinə səs verə bilər. Yəqin ki, insanlar könüllü səs verməyə belə, vətəndaşları ona səs verməyə məcbur edəcəklər. Putinin Kırım və Gürcüstanın bir sıra ərazilərini işğal etməsi, Qərblə burun-burun dayanması, Suriyadakı uğurlu gedişi, hərbi xərclərə daha böyük diqqət ayırması ilə rus xalqının dinc yaşamasına nail olması Putinə olan məhəbbəti artırır. Sadaladığım amillər rus xalqının yaşamağı çətinləşdirərsə də, Putinə sevgini

azaltmır. Putin bu hərəkətləri ilə SSRİ dövründə olan fəvqəlgücü dirçəldir. Təbii ki, Rusiyada hamı bu cür düşünür. Rusiyayı indiki vəziyyətə salan, korrupsiya və rüşvətçilikdə boğan, ölkənin milli gəlirinin böyük hissəsini boşuna hərbi xərclərə sərf edən Putini bəyənənlər də az deyil. Onlar hesab edirlər ki, bu gəlirləri əhalinin maddi durumuna sərf etmək daha yaxşı olardı. Əhalini narahət edən amillər də az deyil. Bu cür təcavüzkar siyasətin Rusiyanın gələcəkdə xeyrinə işləməyəcəyindən çəkinənlər də var. Bu hallar həqiqətən də Rusiyanı çox çətin bir vəziyyətə sala bilər. Kommunist Partiyasının tərəfdarları hesab edirlər ki, SSRİ-ni sürətli silahlanma dağıtdığı kimi Rusiyanı da silahlanmaya çox xərc çəkməsi yuxa bilər. Üstəlik, Rusiyada kapitalizmin "vəhşi kapitalizm" deyilən bir forması bərqərar olub. Burada sosial dövlət anlayışından danışmaq çox çətinidir. Çünki Putin və onun çevrəsinə yaxın bir qrup ölkənin milli sərvətlərinin böyük hissəsini yiyələnib. Milli sərvətin böyük bir hissəsi ölkədən çıxanlarca,



offşor zonalarda, xarici banklarda yerləşdirilib. Putinin bu siyasətinin Rusiya üçün nələr gətirdiyini başa düşən insanlar ondan imtina edib, qərbsayağı bir dövlət qurub, Rusiyanın gəlirlərinin əhalinin yaxşı yaşamasına, iqtisadiyyatın inkişafına yönəldilməsini tələb edirlər. Doğrudur, belə düşüncə sahibləri azlıqdadırlar. Amma ölkənin intellektual kəsimidirlər. Onlar ölkənin inkişafını başqa ərazilərə təcavüz etməkdə, eləcə də köhnə SSRİ-nin bərpası kimi xam xeyallara qatılmamaqda görürlər".

Politoloq hazırda Rusiyada azlıqda qalan millətlərin nümayəndələrinin də Putindən çox narazı qaldıqlarını qeyd etdi: "Milli azlıqların nümayəndələri hər an Rusiyada qarşıdurma yarada bilərlər. Bunların içərisində çeçenlər, altaylar, başqırdlar və digərləri daha fəaldırlar. Onlar ayrı-ayrılıqda, öz müstəqil dövlətlərini qurmaq istəyirlər. Rusiya kimi böyük bir ərazini idarə etmək çox çətinidir. Bu baxımdan Putin dövründə hakimiyyətin mərkəzləşdirilməsi, Kremlin bütün səlahiyyətlərə malik olması bu gün pislənilməkdədir. Ölkənin problemləri həddindən artıq çoxdur. Xarici siyasətdə Amerika ilə ciddi konfliktlər möv-

cuddur, NATO ilə ciddi qarşıdurma yaşanır. Bu sarıdan Rusiyanın gələcəyi haqqında bədbin fikirlərə daha çox rast gəlinir. Hətta onun parçalanacağı ilə bağlı fikirlər də söylənilir. Belə bir şəraitdə Putinin yenidən prezident seçilmə ehtimalı azdır. Doğrudur, belə düşüncə sahibləri azlıqdadırlar. Çünki rus xalqının böyük bir hissəsi imperialist təkəkkürə malikdir. Putin kimi müharibələrə meyilli, ərazilərini genişləndirməyə can atan birinin hakimiyyət başında qalmasını onlar istəyirlər, hətta bunu sevincə qarşılayırlar. Bu nöqtəyi-nəzərdən gələn ilin martına qədər Putinin yeganə qorxusu ölkədə xaosun baş verməsi ilə bağlı ola bilər. Putin hesab edir ki, bu xaosu xarici dövlətlərin xüsusi xidmət orqanları həyata keçirə bilər. Ona görə də həm qubernatorları dəyişdirir, həm də ölkədə milli təhlükəsizlik sisteminin daha yaxşı işləməsi üçün əlavə tədbirlər görür. Ölkə gərgin, əsəbi günlərini yaşayır. Bu əsəbilik özünü hər addımda büruzə verir. Belə gözləndirilərsə, Kremlin bütün səlahiyyətlərə malik olması bu gün pislənilməkdədir. Ölkənin problemləri həddindən artıq çoxdur. Xarici siyasətdə Amerika ilə ciddi konfliktlər möv-

□ Cavansir ABBASLI

Mətəbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsərin Kərəmət Böyükçölə verdiyi müsahibə qalmaqala səbəb olub. Müsahibədə adları çəkilən şəxslərin reaksiya verməsi ilə müzakirə daha da böyüyüb. Azər Həsərin 14 il öncəki seçkilərə qayıdaraq bu fikirləri səsləndirməsini media ictimaiyyəti onun revans istəməsi kimi qiymətləndirib. Bu qalmaqallı fikirlər həm də onun Mətəbuat Şurasının sədri vəzifəsinə bu ilin noyabrında keçiriləcək seçkilərə qatılmaq istəyi kimi dəyərləndirilib. Dedi-qodularda belə bir fikir də yer alır ki, Əflatun Amaşov Mətəbuat Şurası sədrliyindən gedəcək və Azər Həsərət onun yerinə iddialıdır. Bu müzakirələrin ardından Azər Həsərət açıqlama yazaraq, müsahibədə səsləndirdiyi fikirlərin təhrif olduğunu bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Azər Həsərlə danışdıq.

O, açıqlamasında vurğuladı ki, Mətəbuat Şurasının sədri olmaq kimi iddiası və niyyəti yoxdur: "Birincisi, o fikri ilk olaraq Əflatun Amaşov səsləndirmişdi ki, ən güclü rəqibim Azər Həsərtdir. Bu, onun mənə lütfüdür, sayğısından irəli gəlir. Çünki çox yaxın dostuq və bir-birimizə qarşılıqlı sayğımız var. Mətəbuat Şurası qurularəkən 2003-cü ildə ən güclü rəqib kimi meydana idim. Ondan sonrakı dövrlərdə heç vaxt Əflatun Amaşova ciddi rəqib olmayıb. Ancaq builki sədr seçkisinə mənəm elə bir iddianı yoxdur. Düşünürəm ki, Amaşovun özü kifayət qədər yaxşı sədrdir, onu əvəz etmək işin ziyanına olar. Digər tərəfdən, mən artıq QHT və digər bu kimi fəaliyyətlərdən yorulmuşam. Açıqlığı deyim ki, ilk fürsətdə hazırda başçısı olduğum Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədrliyindən də getmək fikrindəyəm. Bunlar artıq mənim üçün keçilmiş mərhələdir. Mənim kimilər indi parlamentdə oturmali idi və ya buna bənzər hansısa vəzifəni icra etməli idi. Buna görə də heç bir iddiam yoxdur, Əflatun Amaşova da şəxsən dəstək verməyə hazırım".

Azər Həsərət onu da bildirdi

ki, müsahibədə dediği fikirlər təhrif olunub: "Rauf Arifoğlu, Elçin Şıxlı, Arif Əliyev və Mehman Əliyevlə biz hamımız mətəbuat Şurasının quruculuğunda birlikdə iştirak etmişik. Rauf Arifoğlu başda olmaqla, adıçəkilən şəxslərin hamısı öz mövqelərini açıq elan ediblər. Müsahibədən isə belə anlaşılır ki, mən onların guya gizli oynadığını və mənə xəyanət etdiyini iddia eləmişəm. Təbii ki, Rauf bəyin mənə xəyanət etməsi üçün bir imkan yoxdur. Birincisi, Rauf bəy xəyanət edəcək adam deyil. İkincisi də orada xəyanət etmək üçün imkan yox idi. Ancaq həqiqətən mənə xəyanət edən adamlar var idi, o adamlar da sonradan aşkarlandı. Onlar bizim çevrəməzdə olan, bizimlə oturma-duran adamlar idi. Rauf bəy və adlarını çəkdiyim şəxslər o vaxt bizim çevrəməzdə deyildilər. Onların özlərinin siyasəti və çevrəsi var idi. Mən də o çevrəyə daxil deyildim. Mən müsahibədə demişdim ki, o vaxt seçki keçirilərkən Mətəbuat Şurasının sədrliyi məsələsində müxalifətin əsas qüvvələri olanlar tam olaraq arxamızda durmadılar. Orada təbii ki, "Yeni Müsavat"ın da adını çəkmişəm. Həqiqətən "Yeni Müsavat" arxa-



Azər Həsərət Mətəbuat Şurasının

sədri olmaq üçün revansını istəyir?

Azər Həsərət: "Əflatun Amaşov kifayət qədər yaxşı sədrdir, onu əvəz etmək işin ziyanına olar"

mızda durmayıb. Lakin bu, xəyanət məsələsi deyil, sadəcə olaraq, mövqə məsələsidir. Mən bu cür qeyd etmişəm ki, əgər onlar arxamızda olsaydı, bizim oyunu udmaq şansımız çox yüksək idi. Çünki Rauf Arifoğlunun, Arif Əliyevin, Mehman Əliyevin və Elçin Şıxlının mənə xəyanət etməsi üçün imkan yoxdur. Birincisi, Rauf bəy xəyanət edəcək adam deyil. İkincisi də orada xəyanət etmək üçün imkan yox idi. Ancaq həqiqətən mənə xəyanət edən adamlar var idi, o adamlar da sonradan aşkarlandı. Onlar bizim çevrəməzdə olan, bizimlə oturma-duran adamlar idi. Rauf bəy və adlarını çəkdiyim şəxslər o vaxt bizim çevrəməzdə deyildilər. Onların özlərinin siyasəti və çevrəsi var idi. Mən də o çevrəyə daxil deyildim. Mən müsahibədə demişdim ki, o vaxt seçki keçirilərkən Mətəbuat Şurasının sədrliyi məsələsində müxalifətin əsas qüvvələri olanlar tam olaraq arxamızda durmadılar. Orada təbii ki, "Yeni Müsavat"ın da adını çəkmişəm. Həqiqətən "Yeni Müsavat" arxa-

A.Həsərin sözlərinə görə, sözügedən 4 nəfərin seçimi xəyanət adlandırma bilməz, bu sadəcə, mövqə məsələsidir: "Amma onların öz seçimi var idi, o baxımdan bizi dəstəkləmədilər. Dəstəkləmədiklərinə görə də biz müqayisədə xeyli zəif göründük.

mal) dedi ki, biz həmin müsahibənin səs yazısını dərc edəcəyik. Mən də həvəslə gözləyirəm ki, mənim səs yazım yayımlansın. Birmənalı şəkildə deyirəm ki, o səs yazısında mənim Rauf bəyi və digərlərini xəyanətdə ittiham etdiyim heç bir cümləyə rast gəlməyəcəksiniz".

Azər Həsərətə müsahibəni aparan gənc yazar Kərəmət Böyükçöl isə hər hansı fikri təhrif etməsi ilə bağlı iddianı qəbul etmir: "Ola bilməz ki, mən nəyəsi təhrif edim və ya səhv yazım. Mən neçə ildir ki, müsahibələr

nımla məsləhətləşib, həmin müsahibənin səs yazısını da yayımlayacağıq. Orada heç bir təhrifə yol verilməyib. Sadəcə olaraq, müsahibədə fikirlər ümumiləşdirilib. O 4 nəfərin adını çəkib və sonra deyib ki, qalib gəlmək və Mətəbuat Şurasının sədri olmaq heç də Əflatun Amaşovun gücü deyil, bu 4 nəfərin gücüdür".

Kərəmət Böyükçöl müsahibənin səs yazısını paylaşmaqla bütün qaranlıq məqamlara aydınlıq gətirəcəklərini qeyd etdi: "Və ya belə bir cümlə işlədib ki, "Yeni Müsavat" mənə zərbə-də-

alram, hələ hansısa bir fikri təhrif elədiyim olmayıb. Mənim Azər bəyə hörmətim var, sağ olsun zəng etdiyim zaman o da bizim müsahibə almaq istəyimizi hörmətlə qəbul etdi, getdik və söhbət elədik. Əgər orada təhrif etmək məqsədi olsaydı, müsahibənin başqa yerləri var ki, biz orada eliyərdik, məhz bu hissədə deyil. Azər bəy çox dolaşığı danışdı, cümlələrin yarisını dedi, yarisı qaldı. Bu 4 nəfərdən - yeni Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı və Mehman Əliyevdən danışdığı yerdə sözünü yarımçıq qoydu, keçdi ona ki, bir dostum da var idi, adını çəkmək istəmirəm, mənə xəyanət elədi. Çox qanışıq danışdı. Biz Aynur xa-

vamını demir, keçir başqa bir fikrə. Mən də cümləni tamamlayıram ki, "Yeni Müsavat" mənə zərbə vurdu. Bizim də jurnalist maraqlarımız var. Mən onu bu şəkildə yaza bilmərəm ki, "Yeni Müsavat" mənə zərbə.... Təbii ki, bu cümlənin sonu aydıdır. Müsahibədə heç bir fikrin təhrifinə yol verilməyib. Azər bəyin sonradan yazdığı yazını da mən oxudum, çox hörmətlə yazılıb. Sadəcə, o, elə düşünürsə, mən də bu cür yazmışamsa, səs yazısı ortaya qoyulmalıdır, bununla da məsələ aydınlaşmalıdır. İndi biz Aynur xanımla məsləhətləşəcəyik, nə məsləhət bilsə onu da edəcəyik".

□ Nərgiz LİFTİYEVA

AŞ PA-dan qayıdan hüquq müdafiəçiləri danışdı

Azərbaycanla Avropa Şurası arasında münasibətlər gəgin olaraq qalır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası üzvlüyündən çıxarılma, yaxud çıxma ehtimalı da istisna edilmir. Oktyabrın 11-də AŞ PA-da keçirilən dinləmələr zamanı Azərbaycanla bağlı iki qətnamə qəbul edildi. Bu qətnamələr də dolayısı ilə hər zaman olduğu kimi Azərbaycanla insan haqları məsələsinə aid oldu. Ümumilikdə AŞ PA-nın Azərbaycana təzyiqlərini dəyişməz qalıb. Oktyabrın 25-də isə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddənin tətbiq edilməsi haqqında məsələyə baxacaq.

Azərbaycanla bağlı dinləmələrdə iştirak edən hüquq müdafiəçisi Səadət Bənəniyarlı "Yeni Müsavat"a bildirib ki, belə bir situasiyanı normal hesab etmir: "AŞ PA üzvlərindən kiminsə qurumdan xaric edilməsi doğru deyil. Çünki bu, haradasa həmin nümayəndə heyətinin öz fikrini bildirməsinə mane olur. Birinci Belarusa, ardınca isə Rusiyaya qarşı oxşar metodlar tətbiq olundu. Lakin zaman göstərdi ki, bu, o qədər də müsbət effekt verən tədbir deyil. Azərbaycanın məsələsinə gəlincə isə düşünürəm ki, bu proseslər Azərbaycanı pozulaacaq. AŞ PA-da hüquqları pozulan məcburi köçkünlərimizin də

məsələsinə qabardırıq. Ancaq indiki məsələlərin həlləməsi üçün hesab edirəm ki, bir qədər vaxta ehtiyac var. Azərbaycanın AŞ PA-dan çıxarılması və ya səsələrin alınması heç də müsbət nəticəyə gətirib çıxarmaz. Ona görə də çıxışlarda daha çox dialoq sözünü eşitdim. Çıxarılma haqqında bəyanatları eşitmədim. Bizim bəzi insanlar Azərbaycanın AŞ PA-dan çıxarılması ideyasını dəstəkləyirlər. Ancaq mən bunun əleyhinəyəm. Çünki bir daha görünür ki, ölkəmizin AŞ PA-dan çıxarılması mövqeyini sərgiləyənlər Azərbaycanı qarşı olanlardır. Orada qalmaq mənə elə gəlir ki, daha müsbət hal-



Novella Cəfəroğlu:

"Əgər onların tələblərini yerinə yetirsek, növbəti mərhələdə biz Qarabağ məsələsini orada qaldıra bilərik"

Dinləmələrdə iştirak edən digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da söyləyib ki, Azərbaycanın AŞ PA-dan çıxarılacağını gözləmir:



Səadət Bənəniyarlı:

"Ölkəmizin AŞ PA-dan çıxarılması mövqeyini sərgiləyənlər Azərbaycana qarşı olanlardır"

"Bu cür proseslər hər zaman baş verir. Düşünürəm ki, indiki məqamda bizim hökumətimiz hansısa bir addım atmalıdır. Çalışmalıdır ki, Azərbaycanın adına mənfi nə isə yazılmasın. Əgər biz AŞ PA-nın üzvü olaraq

qalmaq istəyiriksə, məsələlərin çoxunu həll etməliyik. İstəmiriksə, o zaman istədikləri kimi davranmalıyıq. Mənim zənnimcə, çox məsələləri həll etməyin vaxtı çatıb. Biz AŞ PA-ya daxil olan zaman üzərimizə öhdəliklər götürmüşük. İndi həmin öhdəlikləri yerinə yetirmək lazımdır. Doğrudan da bu, çox vacib haldır. Orada olan zaman gördüm ki, digər dövlətlərdə də bu kimi hallar var. Yeni belə bir duruma onlar da qarşı-qarşıyadırlar. Məsələn, biz bu gün Rusiyanın məsələsini görürük. Əgər Rusiya oradan çıxarsa, o zaman Avropa Şurasında doğrudan da problemlər yaranabilir. Elə bu səbəbdən Rusiyanın ora qayıtması vacib haldır. Biz də müvafiq addımları atmalıyıq ki, məsələ həll olsun. Axı nə üçün bizə eyni məsələləri qabardıb, bizə təzyiqlər edirlər. Şəxsən mənə, mənim dostlarıma incidən budur ki, orada Qarabağla bağlı qeyd etdiyim məsələni qaldıra bilərik. Orada 100 məsələ qoymaq olar. Doğrusu, mən dinləmələrdə səhhətimlə əlaqədar iki gün oldum. Ancaq məlum olduğu kimi, bu dəfə də 2 qətnamə qəbul edib, onu orada səsləndirdilər. Onlara demək olar ki, nə üçün bizim 500 min insanımızı evsiz-eşiksiz qoyan Ermənistanın məsələsini burada qaldırmırsız? İndiki halda Azərbaycanın AŞ PA-dan çıxarılmasını gözləmirəm. Çünki çıxmaq məsələsi Azərbaycanın adını qaldırır. Çıxarsalar onlar nə əldə edəcəklər? Və ya biz nə əldə edəcəyik? Məqsədimiz odur ki, Avropaya doğru inkişaf edək. Əgər bunu istəyiriksə, o zaman bəzi məsələlərdə güzəştlərə də getməliyik".

□ ƏNİ RAİS

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov günün bir sıra aktual mövzularını ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablandırır.

- Elman bəy, Rusiya Ermənistanına 200 milyon dollar kredit verir və bu kredit ermənilərin müasir silah almağına yönələcək. Sizcə, niyə Rusiya belə addımlar atarkən, Azərbaycanın maraqlarını nəzərə almır?

- Bu, əvvəla, Cenevrə danışıqları öncəsi Ermənistan prezidentinin mövqelərini möhkəmləndirməyə xidmət edirdi. Ermənistan prezidentində onsuz da Rusiyanın hesabına formalaşmış arxayınçılıq sindromu bir qədər güclənib. Sərkisyan özünü arxayın hiss edir ki, Rusiya istənilən halda ona dəstək verəcək. Nəzərə alsaq ki, bu kreditin də beş il ərzində üç faiz ödənişi reallaşdırılıb, bu o deməkdir ki, olduqca yüngül şərtlərlə işğalçı ölkəyə verilmiş bir kreditdir. Ermənistanın bu gün daha çox əhalinin sosial rifahı, dilənçi vəziyyətində olan əhalisinin iqtisadi problemlərinin həlli ilə bağlı kreditə ehtiyacı var. Lakin kredit verilməsi hərbi təyinat üzrə reallaşsınsa, deməli, bunun məqsədi birbaşa hərbi münaqişə ilə bağlı olur, Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqenin daha da möhkəmlənməsi mövqeyinə xidmət göstərir.

- Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür. Məntiqə bənzərliyi qorumağa borcludur. Bitərəf qalmaq əvəzinə işğalçı tərəfə dəstək verməsi münaqişəyə hansı təsirləri göstərir? Azərbaycan buna ciddi etirazını bildirməlidirmi?

- Bizim ictimaiyyətimizi, xalqımızı narahət ələyən məsələ odur ki, hərbi dəstəyi Ermənistanı sıradan olan bir dövlət göstərmir, bu addımı atan Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədir. Vasitəçilik missiyası neytrallıq, obyektivlik tələb edir. Amma biz görürük ki, Rusiya bir yandan həmsədrdir, bir yandan da tərəflərdən birini silahlandırmaq ilə məşğuldur. Bu da nəticə münaqişənin həlli imkanlarına arxadan endirilmiş bir zərbədir. İctimaiyyət haqlı olaraq bildirir ki, ya Rusiya vasitəçilik missiyasından imtina edib Ermənistanın yanında yer alsın, ya da vasitəçi kimi qalmaq istəyirsə Ermənistanı belə yardımlar etməsin, eyni vaxtda iki stulda oturmaq olmaz. Bu davranış sülh prosesinə çox böyük zərbədir və təbii ki, Azərbaycanın maraqlarına toxunan məsələdir. Ona görə də bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Rusiyada çox gözəl bilirlər ki, Azərbaycan dövləti, ölkə prezidenti balanslı xarici siyasət həyata keçirir və atdığı addımlar da heç zaman Rusiyanın əleyhinə olmayıb. Azərbaycan hər zaman qonşu dövlət olaraq Rusiya ilə qonşuluq münasibətlərinə sadıq qalıb, bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlıq münasibət-

lərinə üstünlük verib. Xüsusilə Avropa Şurası Parlament Assambleyasında Rusiyaya qarşı sanksiyalar tətbiqi məsələsi gündəmə gələndə Azərbaycan bu sanksiyaların əleyhinə olub və Rusiyanın mövqeyini müdafiə edib. Ona görə də bütün bu reallıqlar fonunda Rusiyanın belə bir addım atması təbii ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır. Biz gü-

dirmək üçün ola biləmi?

- Bu variant istisnadır. Silah məsələsi bununla bağlı deyil. Moskva çox gözəl bilir ki, Azərbaycanın balanslı, çoxvektorlu siyasəti var. Bizim ABŞ-la, Avropa Birliyi ilə ikitərəfli tərəfdaşlıq münasibətlərimiz Rusiya əleyhinə deyil. Bir şeyi də yaddan çıxarmaq olmaz ki, Azərbaycan Ermənistanı və Avropa Birliyi "Şərq Tərəfdaşlı-

- Bu, qeyri-mümkündür. Əvvəla, Azərbaycan Rusiyadan başqa Türkiyədən, Pakistandan, İsraildən və digər ölkələrdən ən müasir silahlar alıb və alır. Bir çox hallarda Rusiya Ermənistanı artıq aktuallığını itirmiş silahları satır. Bizim müqayisə oluna bilməz səviyyədə hərbi potensialımız var. Ermənistan 200 milyon dollarlıq kreditin hesabına Rusiyadan bir

münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Beynəlxalq hüququn bu tələbləri icra olunsun, bizim başqa bir istəyimiz yoxdur. Lakin biz indiki vəziyyətdə hərbi əməliyyatlara başlasaq, beynəlxalq birlik bizim əleyhinə çıxacaq, ikili standart özünü göstərəcək. Ancaq BMT-nin niyyətinin 51-ci maddəsinə görə ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv

də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salmayıb. İşğalçı Ermənistanın Azərbaycanı qarşı bu mühüm prinsipi pozduğunu dilə gətirməyib və onu ittiham etməyib. Ona görə də Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar aprel döyüşlərinin statistikasını hesab-

Deputatdan Rusiyaya qarşı sərt ittihamlar

Elman Nəsirov: "Rusiya münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur"



"İndiki halda Azərbaycanın İraq hökuməti kimi addım atması bizə qarşı beynəlxalq təzyiqlə müşahidə oluna bilər"

man edirik ki, Rusiya rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Belə addımların atılması şübhəsiz ki, Azərbaycanın Rusiya ilə əlaqələrinin dostluq və qonşuluq münasibətlərinə çox böyük kölgə salan bir hadisə kimi dəyərləndirilə bilər.

Rusiya, sadəcə olaraq, münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur. Yəni manipulyasiya edir. Lazım gələndə bu münaqişədən Azərbaycanı, lazım gələndə Ermənistanı qarşı təzyiqlə istifadə edir. Nəticə etibarilə münaqişənin həlli imkanlarına çox böyük zərbə endirir. Bu, Rusiyanın vasitəçi kimi üzərinə götürdüyü öhdəliklərlə daban-dabana ziddir.

- Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişinin imzalanmasına hazırlıq gedir. Noyabr ayında Azərbaycan prezidenti Brüsselə Avropa Birliyinin zirvə toplantısına dəvət edilib. Rusiyanın Ermənistanı silahlandırması barədə qərarı Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmaqdan çəkin-

ğinin digər ölkələrindən fərqli olaraq Avropa Birliyi ilə assosiativ sazişin imzalanması ilə bağlı da heç bir zaman danışıqlar aparmayıb. Azərbaycan Avropa Birliyi ilə ikitərəfli strateji tərəfdaşlıqla bağlı bir sənəd zərərində iş aparır. Onu da biz hazırlamışıq, bizə təqdim edilmişdir, yəni şərtləri biz müəyyən etmişik. O sənəddə də heç bir dövlət əleyhinə, o cümlədən Rusiya əleyhinə heç bir məqam yoxdur. Rusiya öz müttəfiqi hesab etdiyi, əslində öz forpostu olan Ermənistanın noyabr ayının 24-də Avropa Birliyi ilə imzalayacağı gözlənilən sazişlə bağlı Ermənistanı təzyiqlə müşahidə etməsinə hər hansı bir təsir mexanizmini işə salmır. Əslində Rusiya Ermənistanı silah verməyi dayandırmalıdır. Bunu etməz. Ona görə də Avropa Birliyi məsələsi Rusiya üçün əsas ola bilməz.

- Ermənistan 200 milyon dollar dəyərində silah aldıqdan sonra Azərbaycanın silah arsenalına bərabər silaha sahib olmuş sayılacaq?

qədər əslü vəziyyətə düşməklə silah alır, Azərbaycan isə nağd şəkildə ən müasir silahlar ala bilər. Məsələn, bu hərbi sirr deyil, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarının birində dedi ki, təkə İsraildən 1,5 milyardlıq silah-sursat almışdıq. Daha böyük rəqəmlər Rusiya ilə bizi bu sahədə bağlayır. Yəni Azərbaycanın milyardlarla dollarlıq ən müasir silahlarının yanında Ermənistanın kredit hesabına aldığı bir neçə milyonluq silahı çox azdır.

- İraq dövləti öz ərazisi olan Kərkükə ordu yeridərək silahlı kürdlərdən geri aldı. Bu hadisəyə dünya dövlətləri mane olmadı və qarşı çıxmadı. Bu hadisə Azərbaycana işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatları başlamaq üçün bir fürsət rolunu oynaya biləmi?

- Kərkük mərkəzi İraq hakimiyyətindən kənar qalmışdı və özünü muxtar bir əyalət kimi aparırdı. De-yure İraqın təbəçiliyində sayılsa da de-facto bu təbəçilik kağız üzərindəydi. İraq hökuməti öz dövlətlərinin ərazisində hərbi əməliyyatları keçirdi və Kərkükü azad etdi. Bu hadisədən sonra Qarabağ məsələsi ilə paralellər gətirmək istənilir. Amma bir məsələ var ki, Qarabağ münaqişəsi artıq beynəlxalq münaqişəyə çevrilib. Bu münaqişə təkə Ermənistan-Azərbaycan münaqişəsi deyil. Bu münaqişədə beynəlxalq birliyin oyunçuları var. Burada Rusiya, İran, Türkiyə amili var. Bu münaqişədə ABŞ var, Avropa Birliyi, NATO var. Nə qədər oyunçular var ki, Qarabağ münaqişəsi ilə bu və ya digər səviyyədə bağlıdır. Onların mövqeyi üst-üstə düşəndə bu münaqişənin həlli ola bilər. İndiki halda Azərbaycanın İraq hökuməti kimi addım atması bizə qarşı beynəlxalq təzyiqlə müşahidə oluna bilər. Qarabağ

müdafiə hüququ var. Biz bu hüquqdan istifadə edib torpaqlarımızı hərbi yolla azad etmək hüququnu özümüzə saxlayırıq. Sadəcə bugünkü realıqda hələ ki, danışıqlar limitinin tükənmədiyinə inam qalır.

- ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Bu dinləmələrdən nə gözləyirsiniz?

- Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə Birləşmiş Ştatların və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən əvvəl belə dinləməyə niyyətli olduğunu göstərir. Bu fakt təkə Azərbaycan qanunvericiliyi çərçivəsində yox, həm də Türkiyə qanunlarının pozulması kimi dəyərləndirilməlidir. Yəni Türkiyə vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağ qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qarşıda qaldığı ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qarşı ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu b

Azərbaycan Demokratiya və Rifah Təşkilatında yeni istefaların baş verməsi ilə bağlı xəbər yayılıb. Bu barədə bastainfo saytı yazaraq bildirib ki, təşkilatın üzvü Elşən Allahverdiyev özünün feysbuk səhifəsində Səbayel gənclər təşkilatının tam tərkibdə istefa verdiyini açıqlayıb.

Sayt yazır ki, təşkilatın rəhbərlərindən biri Vurğun Əyyub sosial şəbəkədə Elşən Allahverdiyevin yazdığı statusda olan qrammatik səhvə işarə edərək, "sən demə, demokratik rifah partiyası da varmış" şərhini yazmaqqla olaya reaksiya verib.

Məlumat üçün qeyd edək ki, Qubad İbadoğlu proqram çərçivəsində 6 ay müddətinə ABŞ-a gedib. İqtisadçı alim ABŞ-ın nüfuzlu universitetlərindən birində dərs deyir.

İlk olaraq Qubad İbadoğlu ilə əlaqə saxladığımız O, "Yeni Müsavat"a bunları dedi: "Mən bu dəfə ABŞ-a gələndən 1 gün də olsun ki, hoteldə yaşamamışam. Gələndən Prinsetonda Universitetinin balansında olan evdə yaşayıram. Hesab edirəm ki, bu xəbərin birinci hissəsi necə yalandan qaynaqlanırsa, ikinci hissəsi də bir o qədər həqiqət yükünə malikdir. Mən son dəfə Nyu-Yorkda olanda "Trump hotel"də 1 gecə yaşamağın qiymətinin 775 dollar olduğunu yazmışdım. Nyu-Yorkda daha bahalı hotellər vardır, onların arasında qiyməti 5-10 min dollara olanlar da var, amma bu o demək deyil ki, onlar barədə informasiya almaq üçün mütləq orda yaşamaq və həmin pulu ödəmək lazımdır. Sadəcə, hoteldən məlumat alıb qiyməti öyrənmək də mümkündür. Mən də "Trump hotel"də qiymətin maraqla qarşılanacağını nəzərə alıb bu barədə məlumat paylaşmışam. Görünür ki, onlar da "uzaq gedən nəticələr" çıxarıblar".



Qubad İbadoğlundan ADR-in dağılması ilə bağlı xəbərə reaksiya

"Mən bu dəfə ABŞ-a gələndən 1 gün də olsun ki, hoteldə yaşamamışam"

Məsələ ilə bağlı "Yeni Müsavat"a danışan ADR-in sədr müavini Ellada Məmmədli isə bildirib ki, yazılanların hamısı yanlışdır: "Daha doğrusu, qərəzlidir. Əvvəla, Səbayel rayonu üzvləri olduğu kimi yerindədir. Sadəcə olaraq, avqust ayında Füzuli Vəziroğlu ADR-dən istefa verib və onun da istefası qəbul edilib. Bu, o demək deyil ki, ADR-də istefalar başlayıb. Əgər belədirsə, hansı rayon təşkilatından istefalar var? Məhz Səbayel təşkilatına istina edirlərsə, bu, belə deyil. Qeyd etdiyim kimi, üzvlərin hamısı öz yerindədir. Təşkilat qrupu yaradılıb və konfrans hazırlıq gedir. Ona görə də narahat olmasınlar. İdarə Həyəti həmin təşkilatı kifayət qədər gözəl idarə edir. Əgər əsaslı faktlarla müraciət edərlərsə, o zaman sözümlərimiz olmaz. Yoxsa şayiə formasında nə isə bildirmək qərəzdən başqa heç nə deyil. Qubad İbadoğlu heç bir mehmanxanada qalmır. Sadəcə olaraq, o, universitetin özünün yaratdığı şəraitdən bəhrələnir. ABŞ universitetinin onun məruzələrinə ehtiyacı olduğu üçün Qubad bəyi ora dəvət

ediblər. Həmin layihə çərçivəsində məruzələrini edib, yenidən Bakıya dönəcək. Həm də sədrin harasa getməsi təşkilatın dağılması anlamını vermir. Bu nə cür yanaşmadır? Qubad İbadoğlunun hara getməsindən asılı olmayaraq o, ADR hərəkatının seçilmiş sədridir. Onun geridə güclü komandası, müavinləri var. Hansılar ki, onun dediklərini icra edirlər. Odur ki, yazılanlar heç bir fakta söykənmir. Fərd olaraq kiminsə adını çəksələr onun haqqında kifayət qədər məlumat verərik".

E.Məmmədli bildirib ki, ümumiyyətlə, ADR-də Elşən Allahverdiyev adında üzv yoxdur: "Bizdə Elşən Allahverdiyev adında adam olmayıb. Əgər Füzuli Vəziroğlunun əlindəki siyahısında köhnədən qalma kimsə varsa, onun adını ortaya atırsa, bu, başqa şeydir. Ancaq bizim ADR hərəkatının sənədlərində Elşən Allahverdiyev adı yoxdur. Hazırda təşkilatımızın fəaliyyəti irəliləyən xətt üzrə inkişafdadır. Əsasən təşkilatlanma və şəbəkələnmə prosesi gedir. Kütləvi şəkildə olmasa da üzvlərimizin sayı da

günbəgün artır. Təbii ki, say tərkibi heç kimi maraqlandırmır. Hərəkatımız, bildiyiniz kimi, rəsmi şəkildə qeydiyyatda alınmayıb. Bunun üzərində mübarizə aparırıq ki, ölkədə bütün qanunvericiliyə əsasən bir ictimai təşkilat olaraq qeydiyyata alınacaq. Çox təəsüf ki, artıq iki instansiyadan keçmişik. Bir nömrəli inzibati məhkəmədən və Apelyasiya Məhkəməsindən rədd cavabı

Söyüşçülərin sektası və siyasi mübarizə imitasiyası

Xalid KAZIMLI



Bir neçə gün öncə "Yeni Müsavat" media qrupunun baş redaktoru Rauf Arifoğlu publika.az saytına müsahibə verib və həmişəki kimi media problemləri ilə yanaşı siyasətdən, rəhbərlik etdiyi qəzetin kursundan danışdı.

Rauf Arifoğlunun müsahibədə nələrdən, kimlərdən necə danışdığı başqa məsələdir, bu fikirlər mübahisə doğura, cavab haqqı yarada bilər, kimlərsə o sözlərlə razılaşar, kimlərsə razılaşmaz, istəyənlər istədikləri kimi yoza bilərlər. Bu, riyaziyyat deyil ki, son nəticə həmişə eyni çıxsın, siyasətdə baxış bucaqları müxtəlifdir, hər kəsin öz həqiqəti, doğru bildiyi şeylər var.

Ancaq bir jurnalistin öz fikirlərinə görə kütləvi şəkildə hücumu məruz qalması, təhqir edilməsi məsələnin mahiyyətini dəyişir.

Əgər özünü haqlı hesab edənlər, dürüst yolda olduğunu düşünənlər etika çərçivəsində gedən polemika əvəzinə, təhqiramiz ifadələrdən, küçə jarqonundan istifadəyə keçirlərsə, sosial şəbəkədə söyüş yazırlarsa, daha necə haqlı ola bilərlər? Haqlı adam söyüş söyməz, qarşı etməz, tutarlı arqumentlərlə haqlı olduğunu sübut edər.

Bunlar təxminən 150 civarında siyasi fəallar qrupudur, sosial şəbəkədə hərəyə bir neçə saxta səhifələri var və komanda aldıkları vaxt ellikcə kiminsə üstünə hücumu keçirlər. İllərdir ki, belədir. Kim bunların liderlərinin sözünün qabağından söz deyir, ona biət etmir, onu tənqid edir, dərhal söyüşlü, latayırılı hücumu məruz qalır.

Yəqin ki, Azərbaycanın günündə olan, demokratiyaya keçid dövrü yaşayan digər ölkələrdə də belədir. Onlarda da sosial paylaşım saytlarında siyasi mübarizə üçün istifadə edirlər.

İlk baxışdan bu, daha rahat, daha təhlükəsizdir. Adamlar internetə çıxışı olan qurğular (noutbuk, planşet, mobil telefon) əldə edir, sutka boyu önündə oturur, sosial şəbəkədə çoxlu səhifələr yaradır, tanıdıqları, tanımadıqları vətəndaşlara dostluq təklifi göndərir, ünsiyyət yaradır və təbliğata başlayırlar.

Daha əvvəlki kimi küçədə, məhəllədə, çayxanada, əmək kollektivlərində "bizim partiyamız yekdir", "bizim liderimiz yoxdur", "növbəti hakimiyyət bizim, gəlirik" deyə təbliğat-təşviqat işləri aparmağa ehtiyac yoxdur, bu sayaq ifadələrlə təşviqatı virtual aləmə keçirirlər, məsələ bitir.

Söz yox, burada da əks qüvvələrə toqquşma, mübahisəyə düşmə ehtimalı güclüdür. Ancaq virtual məkandakı mübahisə və söyüşmə ilə realdakı eyni cür deyil. Birinci daha təhlükəsizdir. Üz-üzdən utanmır, iki aqressiv adamın əli bir-birinə yetmir. Ona görə də virtual məkanda söyüşmə halları daha çoxdur.

O adamlar ki, üzbəüz gələndə rəqibinə heç nə deməzlər, buna cəsərləri çatmaz, onlar kompüter arxasında aslana çevrilir, asıb-kəsirlər. Onlardan bəziləri hətta ölkə xaricindədirlər, bilirlər ki, bu söyüşlərinə görə onları məsuliyyətə, cavabdehliyə dəvət edənlərin əli onlara çatmayacaq, ona görə də daha cürətlidirlər və daha ağır sözlər yazırlar.

Ancaq bu, özünü aldatmaqdan başqa bir şey deyil. Virtual aləmdə güclü görünmək, söyüş və ağır ifadələrlə rəqibləri psixoloji terrora məruz qoyub susdurmaq, siyasətdən iyrendirmək gerçəkdə uğur qazanmaq üçün kifayət etmir.

Söyüşçülər sektasının auditoriyası çox məhduddur. Onlar tez bir zamanda siyasi intriqalara qarışmaq istəməyən bitərəflər, neytrallar ordusunu bezdirlir, iyrendirirlər və son nəticədə onlardan uzaq durmaq istəyənlər "sektant"larla dostluğu dayandırır. Axırda yalnız özlərinə bab adamlar, əbədi susqunlar, eləcə də onların sırasındakı olan hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları qalır. Sonuncular bu "virtual təbliğatçılar"ı çox rahat şəkildə izləyir, nə yazdıqlarını bilir, nə düşüncülərini öyrənir, qırmızı xətti keçən olanda tədbir görürlər.

Beləcə, Azərbaycanda siyasi mübarizə virtual aləmə transfer edib. Hətta ayrı-ayrı siyasi qüvvələr mitinq, nümayiş keçirəndə də hiss olunur ki, siyasi fəalları bir xeylisi aksiyanın gedişini evdə, çayxanada, iş yerində oturub internet üzərindən izləyir. Belələrdən bəziləri arada camaatı meydana getməyə də səsləyir. Son aksiyada meydana getməyə söyüş qoyanlar da vardır.

Siyasi mübarizə mədəniyyəti, polemika aparmaq qabiliyyəti üst səviyyəyə çıxmayınca, parlaq nümunələr olmayınca aksiyalarda kütləvilili bərpa etmək mümkün olmayacaq. Abırılı insanlar söyüş söyülən məkənlərdən hər zaman gen gəzirlər. Çünki o mühitin sonunda anlaşma, razılaşma söhbəti yoxdur, dava-dalaş və küsülülük var.

Deputat oğlunu özünə müavin təyin etdi

Oktabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib. Bu haqda modern.az-a partiyadan məlumat verilib. Məlumatla görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib.

Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.



Səməd Əlizadə



Araz Əlizadə

Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.

Qurumdan bildirilib ki, Azərbaycan Sosial Demokrat Partiyasının Nizamnaməsinə uyğun olaraq, ASDP-nin mərkəzi orqanlarına seçkilər gizli səsvermə yolu ilə alternativ əsaslarla keçirilir. Odur ki, partiyanın XIII qurultayında ASDP sədrinin müavinləri vəzifəsinə seçilən digər namizədlər kimi Səməd Əlizadə də bu vəzifəyə gizli səsvermə yolu ilə seçilib.



İlkinə çevrilən Tonino

Zamin Hacı
zaminhaci@gmail.com

Bakı Dövlət Universitetinin büfətində bir tələbə oğlan tələbə qıza evlənmək təklifi edibdir. Qız təklifi qəbul eləyib, yeməxanaya toplaşan müəllim-professor, valideyn-tələbə kollektivi də bunu alqışlayıbdır. Yaxın günlərdə universitetin akt zalında toy olacaq, hamımız dəvətliyik.

Zarafat bir yana, elə bir-iki il qabaq həmin universitetin büfətinin təmirdən sonrakı fotolarını yaymışdılar, mən baxan kimi ağılıma gəlmişdi ki, burdan nə yaxşı şadlıq sarayı çıxar. Necə deyərlər, sütunsuz salon kimi bir şey idi, gəlin məşinini birbaşa içəri sürmək imkanları, çalğıçılar üçün amfiteatr, xınayaxdı kafedrası, gəlinbəzəmə dekanatlığı, yengə laboratoriyası - uzun sözün qıssası, gənclər üçün hər bir şərait yarılmışdı.

Prinsipcə, düzgün siyasətdir, guya o gənclər universiteti qurtarıb nə edəcəklər? Ən yaxşı halda evlənib nəsil artıracaqlar. Bizim oxumağımızın, ya da oxumamağımızın dünya üçün, elə bizim üçün heç bir təsiri yoxdur. Ruhdan salmaq üçün yazmıram, acı gerçəklik belədir. Həyatın bütün sahələri ali təhsil diplomlu bekarlarla doludur. Əvəzində isə hansısa dəlləxanada dırnaq qaynağı öyrənən bir qız elmlər doktorundan yaxşı yaşayır. Xınayaxdıda tatu eləyən xala var, bütün nəslini yağ içində böyrək kimi saxlayır. Kərə yağının isə kilosu 22 manatdır.

Özü də tək bizdə deyil, bütün dünyada trend bu istiqamətdədir. Örnək üçün, qabaqlar qız uşaqlarına nə təlim-təbiyyəti verilir? Deyirdilər kitab oxu, tərbiyəli ol, cəmiyyətə faydan dəysin, nə bilim, Tereshkova kimi kosmosa uç, Mariya Kuri kimi elmi kəşf elə və sairə. İndi isə qaş almaq, bel ərilmək, nə bilim, omba çıxartmaq üzrə qızlar instaqramda şəkil paylaşib populyar olurlar. Hara baxsan saxta dodaqlar, saxta bədənlər, fotoşop və sairə. Bir növ, Məzahir müəllimin MSK fəaliyyətini indi instaqramda qızlar eləyirmiş. Fransada bu cür saxtakarlıq, fotoşopla şəklini düzəltmək qanunla qadağan olundu, bilirsiniz. Belə şəkillərin üstündə mütləq "retuş olunub" qeydi qoyulmalıdır.

Hələ bir təzə peşə çıxıb, bu yaxında adını gördüm: byuti-bloqer deyirlər. İngiliscə beauty - gözəl sözündən yaranıbdır. Bunlar həmin qaş-göz bəzəyib instaqrama qoyanların ümumi adıdır. (İndi oxucu fikirləşəcək ki, bundan sənə nə, utanmırsanmı, ağsaqqal adamsan, cavanlara lağ edirsən, işin-gücün yoxdurmu? Haqlısınız. Sadəcə, ayrı temadan yazmaq çətindir, istədim bilirsiniz. İstəyirəm özümü byuti-kolumnist elan edim).

Söhbət elm və təhsildən düşmüşkən, 3-cü sinfin "Azərbaycan dili" dərsləri üzərində monitorinqimin davam etdiyini bildirirəm. Rafiq İsmayılov və Ko-nun yazdığı dərslərdə ilk dərslərdən biri ilkin adlı uşağın görünməz olmaq, məktəbdə müəllimin gözüne görünməmək arzusu, bunun qəfil yerinə yetməsi haqda idi. Doğrusu, uşaq bu dərsi evdə mənə evdə danışanda nəse xatırladım, sanki bunu hardasa oxumuşdum. Kitaba baxdım, haqlı olmuşam. Sən demə bu, ünlü italyan uşaq yazarı Canni Rodari-nin (*Çipollino, Celsomino kimin yadından çıxar?*) "Görünməz Tonino" hekayəsi əsasında hazırlanıb. Ədalət naminə, hekayənin axırında bu haqda qeyd vardı, ancaq Tonino adını ilkinlə əvəz eləməyin anlamı nədir? Guya belə olanda uşaqlara mətn daha doğmalaşır? Güllünc, hətta deyərdim bambılı hərəkdir. Əksinə, Tonino adı saxlansa uşaqlar bir italyan adını da üstəlik öyrənərdilər. Canni Rodari yaradıcılığına sevgiləri artardı.

Ümumiyyətlə, bu dərsləri yazanlar çox geridə qalıblar. İndiki uşaqlar, o cümlədən üçüncülər "Aypəd", planşet kimi qurğularda "Maynkraft" oynayır, yutub-da Pü Di Pay-ın videolarına baxır, canım sənə desin, Betmen və Spaydermanın yeddi arxa dönməni özber bilirlər. Sən indi Pikaçu ilə yatıb Tisbağa-nindzalar ilə oynayan bu uşaqlara Tonino-nu ilkinləmi əvəz edirsən? Yeməzlər.

Yox, eğer bu milliləşdirmə ümumi təhsil prinsipi olaraq proqrama salınıbsa, təklif edirəm universitetdə hamam da düzəldilsin, tələbə oğlanların anaları tələbə qızları bəyən-mək üçün o hamama getsinlər. Faytonla. Yoxsa baxırsan hərdən universitetin qabağında "Məzaratı" (mən də "Məsəratı" markasının adını milliləşdirdim) ötürdüren uşaqlar yol hərəkəti qaydasını pozurlar.

İndi söz əlaqədar orqanların, məsəl üçün, yol polisindən Vaqif müəllimindir.

Generalların zirvə görüşü: Bakı-Tiflis-Ankara oxu güclənir

Azərbaycan iki mühüm qonşusu - qardaş Türkiyə və Gürcüstanla strateji əməkdaşlığı dərinləşdir-məkdə davam edir. Bu əməkdaşlıq təkə iqtisadi-ticari, humanitar və enerjetika sahələrini əhatə etmir (Azərbaycan və Türkiyə Gürcüstan iqtisadiyyatının əsas xarici investitorları və sponsorlarıdır), ən önəmli, hərbi və hərbi-texniki sferanı da özündə ehtiva edir. Üç ölkənin prezidentləri ilə yanaşı, vaxtaşırı müdafiə nazirləri də Bakı, Tiflis və Ankarada bir araya gəlir, ortaq müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edirlər.

Bu xüsusda bir neçə ay öncə Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin bölgədən Avropaya uzanan strateji neft-qaz kəmərlərinin təhlükəsizliyinin daha effektiv təmin edilməsinə yönəlmiş ortaq hərbi təlimlərini yada salmağa dəyər. İşğalçı Ermənistanın bu kəmərlərin hədəf alın biləcəyi ilə bağlı zaman-zaman səslənən hədələri nəzərə alsaq, həm bu cür ortaq təlimlər, həm də və bütövlükdə üç qonşu və strateji müttəfiq arasında digər sahələrdə üçlü formatda ildən-ile dərinləşən əməkdaşlıq təcavüzkar qonşuya ən layiqli cavab və xəbərdarlıq mesajlarıdır.

Bu əməkdaşlığın növbəti parlaq təzahürü, İrəvana isə növbəti göz dağı kimi, 12 gün sonraya - oktyabrın 30-na planlaşdırılan və Ermənistanın iqtisadi-kommunikasiya ticarətini gücləndirəcək Bakı-Tiflis-Qars demir yolunun rəsmi açılış mərasimini qeyd etmək lazım gəlir. Xəbər verildiyi kimi, açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri şəxsən edəcəklər (*Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həmin tarixdə Bakıda olacaq*).

Dünən - prezidentlərin üçlü görüşündən 13 gün qabaq isə Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli təması keçirilib. Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçıbayev və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak ediblər.

Məlumatlara görə, generallar üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə habelə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətrafı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin beynəlxalq terrorizm və aqressiv separa-



Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçlü görüşünə sayılı günlər qalmış üç ölkə Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Tiflis təmasının pərdəarxası; bu, Ermənistanla yanaşı, onun işğal ortağına da mesajdır..

tizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər (APA).

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər. Görüşün yekununa dair sənəd imzalanıb. Azərbaycanın müdafiə naziri həmçinin Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla ikili formatda görüşüb. Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Diqqət edildisə, bu dəfə müdafiə nazirləri yox, sırf Silahlı Qüvvələrin Baş Qərargah rəisləri bir araya gəlib. Bu da regiondakı həssas duruma, ilk növbədə də Qarabağ münaqişə ətrafında mövcud olan kritik situasiya və Rusiyanın bölgədə fəallaşmasına, onun öz forpostu Ermənistanı sürətlə silahlandırmaqda davam etməsinə, regionda və dünyada güclənən separatizm dalğasına adekvat sayıla bilər.

Generalların üçlü formatda Tiflis təması ələlxüsus işğalçı Ermənistanın öz əsas qonşularına qarşı davam

edən radikal davranışları fonunda mühüm önəm kəsb edir. Söhbət İrəvanın Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanla qarşı da on illərdir sürən əsassız ərazi iddialarından gedir.

Bəllidir ki, qardaş Türkiyəyə qarşı torpaq iddiası Ermənistanın hətta konstitusiyası və gerbində də əksini tapıb - Ağrı dağı (ermənilər "Ararat" deyir). Bu günlərdə isə bəlli oldu ki, Cavaxetiyada Rusiyanın "dirijor çubuğu" ilə erməni separatizmi yenidən baş qaldırmaq istəyir.

Generalların dünənki Tiflis görüşü, nəhayət, ondan bir gün öncə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında uzun fasilədən sonra reallaşan və işğalçı tərəfin günahı üzündən nəticəsiz yekunlaşan növbəti görüşü kontekstində əhəmiyyətli sayılmalıdır.

Məsələ ondadır ki, həmin görüşdən dərhal sonra Sərkisyan Ermənistanın İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb və Qarabağ məsələsində ənənəvi tərziyə qayıdaraq mövqeyini bir daha ortaya qoyub. Sitat: "Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüşümüz başa çatdı. Hansısa konkret razılaşma yoxdur. Biz razılaşmışıq ki, ön xətdə itkilərdən qaçmaq üçün gərginliyin bö-

yük ölçüdə azaldılmasına yönəlik tədbirlər görək. Azərbaycan prezidenti və mən bu işdə çox maraqlıyıq".

Lakin bunun ardınca o, Qarabağ probleminin yeganə həll yolu kimi separatçı rejimin müstəqil və Azərbaycanın qanuni sərhədlərindən kənarında mövcud olmalı olduğunu deyib. "Bir məsələdə istərdim ki, əmin olasınız. Bizim üçün Qarabağın təhlükəsizliyini zərər vuracaq hər hansı qərar mövcud deyil. Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarında olmamasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik" - Sərkisyan bildirib.

Bu da faktiki surətdə ələ müharibə yolunun seçilməsi, sülh danışıqlarının sıfırlanması və Azərbaycana başqa variantın saxlanmaması deməkdir. Çünki Azərbaycan konfliktin birmənalı olaraq özünün ərazi bütövlüyü çərçivəsində həllini tələb edir və bunun üçün lazım gələrsə, bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. Rəsmi Bakı dəfələrlə və açıq şəkildə bəyan edib ki, heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə izn verməyəcək və "bunu gözləyənlər boşuna gözləyir".

Bu mənada Ermənistan prezidentinin Cenevrə görüşündən sonra tez-tələsik Dağlıq Qarabağı "Azərbaycandan kənarında", "müstəqil" görmək istəyində ısrarı konfliktin dinc həll perspektivinə olan kövrək ümidləri də basdırır. Odur ki, generalların Tiflis görüşü Sərkisyanın Cenevrə həyasızlığı və radikallığına qarşı qonşularından sərt təkpi və ismarış da sayıla bilər. Bu, region ölkələrinin ərazi bütövlüyü prinsipini Ermənistanla birgə ayaqaltı edən İrəvanın işğal ortağına da mesajdır təbii ki.

□ Siyasət söhbəsi

Oktaybrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən az sonra Serj Sərkisyanın açıqlaması onun mahiyyətini növbəti dəfə ortaya qoydu.

Təsəvvürə gətirin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin uzun çalışmaları son müharibə vəziyyətində olan tərəflər bir araya gətirilir, geniş tərkibdə və ikitərəfli danışıqlar aparılır və S.Sərkisyanın özünü etiraf etdiyi kimi, cəmi bir neçə dəqiqə sonra İsveçrədəki səfirlikdə ermənilərin qarşısında tərribatçı çıxış edir. Əslində Xocalıdakı uşaqların qatili olan bir adamdan başqa davranış da gözləmək olmazdı. Amma bir ildən artıq davam edən fasilədən sonra, özü də beynəlxalq təşkilatların Ermənistan rəhbərliyinə etdiyi təzyiqlə nəticəsində baş tutan görüşdə erməni prezidentin, nəhayət, konstruktiv mövqə sərgiləyəcəyini təxmin edənlər də var idi. Lakin S.Sərkisyan öz amplusına qayıtdı, görüşdən sonra erməni diasporunun nümayəndələri ilə görüşdə güzəştlərin mümkünlüyünü dedi.

"Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarında olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Cenevrə görüşünün təşkilatçıları hələlik S.Sərkisyanın təxribatçı çıxışına münasibət bildirməyib. Görüşlə bağlı bircə bəyanatda iddia olunurdu ki, görüş konstruktiv mühitdə keçib. "Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşırdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər"-bəyanatda deyilirdi. Ancaq bəyanatın mürəkkəbi qurumamış, S.Sərkisyan avantürsist möv-

qeyi ilə danışıqların perspektivini şübhə altına aldı.

Ermənistan prezidentinin mövqeyinə artıq rəsmi Bakıdan da sərt təkpi gəlib. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bu barədə sosial şəbəkədəki hesabında yazıb. "Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz amplusındadır. Adətində uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir" - dövlət rəsmisi bildirib.

"Report"un xəbərinə görə, N.Məmmədov daha sonra bunları qeyd edib: "Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyuq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın".

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc "Yeni Müsavat"a bildirdi ki, prezidentlərin Cenevrə görüşü Birləşmiş Ştatların ortaya qoyduğu prinsiplilik və qəti iradənin hesabına baş tutub: "Unutmamasızsa, Avropa Birləşməsi 28 diplomatını Bakıda qəbul edərkən prezident İlham Əliyev söyləmişdi ki, Qərbdən Sərkisyanı, "belə davam edə bilməz" sənəli verilib. Görünür, erməni tərəfinin öten bir il ərzində status-kvonu hərbi vasitələrlə pozduğuna görə Azərbaycanı Minsk Qrupu və ya beynəlxalq təşkilatların əli ilə cəzalandırma bilməyəcəyini anlayandan sonra masa arxasına qayıtmaqdan başqa yolu qalmayıb. Şərtlər Qərbin planlarına uyğun gəlməyib və regionda inkişaf edən müharibə ssenarisini durdurmaq üçün Tramp administrasiyası hərəketə keçib. Lakin burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır. Öten ilin 4



Sərkisyan son şansını da qaçırdı - "Barı, həmsədrlərdən utanaydı..."

Azərbaycan prezidentinin köməkçisindən sərt reaksiya gəldi; **Novruz Məmmədov**: "Söz versə də, yenə də sözünün üstündə durmadı"; **Zahid Oruc**: "Sərkisyanın monoton düşüncəsi və dişsiz naturası onu döyüş meydanından fərqli olaraq, siyasi pat durumuna qoyur..."

günlük aprel döyüşlərindən sonra siyasi təmasların tam sifra etməsi və vasitəçilik missiyasının iflası uğraması şəraitində hərbi meydanı bütün gərginliyə baxmayaraq, nisbi tarazlıq hökm sürürdü. Bu, Qarabağdakı vəziyyətin və gələcək çözümün beynəlxalq səylərdən asılılıq dövrünün artıq keçdiyini göstərir. Yəni xarici iradənin nə müharibə, nə də sülhə əvvəlki təsir göstərməyə resursları yetmir".

Deputatın fikrincə, vasitəçilər belə vəziyyəti yaxşı görürlər. Ona görə də Cenevrədə ənənəvi formatdan bir qədər kənar çıxaraq, dövlət başçılarının tək-tək görüşünü təşkil etmək qərarına gəliblər: "Yeni toqquşmalardan qaçmaq üçün şəxsi qəbul edilməzlik və hətta Azərbaycan rəhbərinin BMT kürsüsündən "hərbi cinayətkar" dediyi şəxsə olan nifrətini bir qədər azaltmaq naminə dünyada mövcud olan diplomatik praktikanı İsveçrə paytaxtında tətbiq ediblər. Sərkisyanın görüşdən sonrakı bəyanatı, "ən pis danışıqlar, müharibədən yaxşıdır" prinsipinə söykənir. Xüsusilə də Kataloniya hərəkatından sonra Avropada güclənən antisepartizm əhval-ruhiyyəsi və dövlətlərin vahid cəbhədən bölücülüyə qarşı mövqə tutmaları erməni hərbi birləşmələrinin komandiri statusunda özünü aparan adama təsir etməmiş deyil. Hər halda, o, real vəziyyətə doğru üzünü çevirməyə

məhkumdur. Lakin taktiki olaraq danışıqlar prosesini uzatmaq və Azərbaycanı silahsızlaşdırmaq üçün həmsədrlərdən kömək gözləyən erməni tərəfi, o biri yandan, rəhbərlik etdiyi cəmiyyətin psixoloji və ruhi halındakı dəyişiklikləri görmədən keçə bilmir. Təcrid olunmuş vəziyyətdə nə qədər yaşamaq olar - bir il, beş il, yüz il? Hara üzünü çevirirsən, təcavüzün yaratdığı çərçivə xalqın iqtisadi və siyasi arzularının qarşısını sədd kimi kəsir. Ona görə də Cenevrədə hökm sürən atmosfer bundan ibarət idi ki, hərbi eskalasiya Ermənistanı Rusiyaya daha çox bağlayır və onun Qərbdən gedən yolunu bir dəfəlik kəsir. Amerika və Fransa kimi nəhənglərin İrəvana təhlükəsizlik zəmanətlərini verə biləcəyini ermənilərə anlatmaq istəyirlər".

Z.Oruc Kremlin prosesləri çox diqqətlə izlədiyini dedi: "Lavrov Cenevrə görüşündə prinsiplilik irəliləyiş notlarını deyil, növbəti görüşün hansı sənədlər əsasında keçiriləcəyini hədəf edir. Yenilənmiş Kazan prinsipləri bütövlükdə siyasi gündəlikdən çıxarılmayıb. Əgər qarşıdakı aylarda Moskva planı əsasında xarici işlər nazirlərinin görüşü keçirilməsə, onda bağlı qapılar arxasında gedən Trampın Qarabağ təşəbbüsləri tezliklə dayanacaq. Azərbaycan prezidentinin görüşdən öncə verdiyi mesajlar danışıqlarda psixoloji üstünlüyə yiyələnmək üçün deyildi. Diplomatlər bilir ki, il-

nə görə, vaxtilə Köçəryan, indi isə Sərkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyani istədiyi kimi dəyişib və ölkəni rusların əmrinə verib. "Qarabağ problemi həll olunarsa, "yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilerlər, yeni Sərkisyan..." mifi dağılacaq", - deyə o bildirib.

T.Arşakyan hesab edir ki, Sərkisyanın məntiqi davamı olaraq, Rusiya da münaqişənin həllini istəmir: "Rusiya münaqişəni inhisara alıb və o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə bölgəsində "nə sülh, nə də müharibə olsun"

prinsipi Moskva üçün sərfəlidir. Sərkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amillə görə öz gücünü saxlaya bilər".

Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər. "Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər Sərkisyan olmasaydı, həmçinin, üzərindən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə Azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər", - deyə o bildirib.

Əslində erməni də olsa, bir sıra məqamlarda sözün düzünü deyib. 2008-ci ilin martında erməni xalqının qanını töküüb hakimiyyəti qəsb edən və 2018-ci ilin aprelində prezidentlikdən baş nazirliyə tullanmağa hazırlaşan S.Sərkisyanın mahiyyətinə erməni ekspert daha yaxşı bələddir. Odur ki, bundan sonra sözü ilə əməli düz gəlməyən, Azərbaycan prezidenti ilə üz-üzə gələndə sülhdən danışan, uzaqlaşan kimi savaşa anonsu verən bu cür qeyri-ciddi adamla danışıqlarda vaxt itirməyə dəyməz. Əslində bu, S.Sərkisyanın son görüşü və son bəyanatı da sayıla bilər. Çünki o, bu cür yaramazlıqdan sonra çətin ki, Azərbaycan prezidentinin gözüne görünsün. Onsuz da bu kürsünü təhvil verməsinə yarım il qalıb...

Erməni ekspertin sözləri-



Sumqayıt yolunda qəzada ölənlər tələbələr ailələrinə təzminat ödənilməsi - 41250

2017-ci il martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

İcbari Sığorta Bürosundan (İSB) APA-ya verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmamasıdır. Belə ki, "İcbari sığortalar haqqında" Qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulmuşda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.

Sözünə görə kompensasiya məbləği sığortasız sürücülükə bağlı İSB-nin tarixində qeydə alınmış rekord göstəricidir. İSB tərəfindən sığortasız sürücülükə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir.

Xatırladaq ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şemistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Namiq Hüseynov 5 il müddətində sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətində azadlıqdan məhrum edilib.

Bakı limanında şok olay-kapitan gəmini partlatmaqla hədələdi

Elsevər Qəribov bu təhdidini yaşayış yerində üzləşdiyi problemlə izah edib

Bakıda gəmi kapitanı polisə zəng edərək, gəmini partlatmaqla hədələyib. "Sputnik Azərbaycan" xəbər verir ki, hadisəni Xəzər dəniz neft donanmasının Aria-142 gəminin kapitanı, 1977-ci il təvəllüdü Elsevər Qəribov törədib. Kapitanın bu addımı atmasına səbəb isə yaşayış yerində üzləşdiyi problem olub.

Belə ki, onun Biləcəri qəsəbəsindəki yaşayış passivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi AR Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri idarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də idarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri yıxmaq məcburiyyətindədirlər.

Bununla əlaqədar olaraq kapitan "102" xidmətinə zəng edərək bildirib ki, ailəsinin yaşamağa yeri yoxdur, əgər onun evini yıxsalar, o, kapitanı olduğu gəmini partladacaq.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən qəzəbli olub.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələ ilə bağlı bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı iş getmir.

Qeyd edək ki, neft yataqları ərazisində tikilmiş yaşayış evləri ilə bağlı problem çoxdan mövcuddur. Hələ 90-cı illərdə Bakıda SOCAR-ın sərəncamında

Rusiyanın Sankt-Peterburq şəhərindəki "Krestı" həbsxanasında cəza çəkən "Albert Rijiy" ləqəbli avtoritet Əli Heydərov Moskva-ya etap olunub.

Rusiyanın primecrime. ru saytının məlumatına görə, "Albert Rijiy"lə bərabər "Krestı" həbsxanasında "polejeniya"ya baxan "Qoçı" ləqəbli "qanuni oğru"nun məktubu da Moskvadakı 4 sayılı cəzaçəkmə müəssisəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, "Albert Rijiy" "qanuni oğru"dur, onun adına hörmət edilməlidir. "Gəlin onu Oğru Evimizdə" salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq".

Əli Heydərov kriminal aləmdə "Albert Rijiy" və "Albert Gəncəli" kimi tanınır. O, 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 36 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın Sankt-Peterburq şəhər Frunze Rayon Məhkəməsində davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadəyə və qərəzlərdə günahkar bilinirdi.

2014-cü ildən həbsdə olan "qanuni oğru" əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP" avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrək cına-yetkarları onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Frunzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cına-yet işinin təşkilatçısı azərbaycanlı avtoritetdir.

"Albert Rijiy" kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rijiy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan" klanında yer

"Quli" ilə düşmən olan gəncəli "qanuni oğru" "zon"da necə qarşılandı-savaşın tarixi

Əli Heydərova sui-qəsdə əsas sifarişçi kimi Nadir Səlifovun adı hallanırdı, amma...

alan "Albert Rijiy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.

"Ded Xasan"ın qətlindən sonra da ("Ded Xasan" 2013-cü ilin yanvar ayının 16-da öldürüldü) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxangelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk" kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru" bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir.

Onun "Lotu Quli" (Nadir Səlifov) ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan" klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rijiy"ə sui-qəsdə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli"nin adı hallanırdı.

Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer "Albert Rijiy"i öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi A8"də öz qurbanını güdən kilerləri yaxınlıqda daha bir avtomobil gözləyib. "Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muşdular məqsədlərinə çatma bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejny Çelny vilayətində Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan" klanında yer

Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor za-



Əli Heydərov



Nadir Səlifov



Namiq Səlifov

kon" un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. "Hamlet" ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədə düşmək istəyərkən polisler ona pnevmatik silahdan atəş açaraq yaralayılıb. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. İddia olunurdu ki, "Hamlet" "Lotu Quli"nin qohumudur.

Sifarişdə "Lotu Quli"nin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. "Albert Rijiy" Piterdə "sxodka" keçirdi və bu evlərin sökülməsinə qərar verərək, bəzi evləri söksə də, əhalinin göstərdiyi müqavimət nəticəsində söküntü işləri müvəqqəti olaraq dayandırılıb.

Ətbəx olmayan ərazilərdə də qanunsuz tikilmiş yaşayış evləri var. Bir müddət əvvəl SOCAR-ın müvafiq strukturları bu evlərin sökülməsinə qərar verərək, bəzi evləri söksə də, əhalinin göstərdiyi müqavimət nəticəsində söküntü işləri müvəqqəti olaraq dayandırılıb.

xa Irkutski") "Albert Rijiy"ə sui-qəsdə həmyerlisi "Quli"nin adının hallanmasına etiraz edir. Qudina iddia edir ki, sui-qəsd məsələsini "Albert Rijiy" özü polislikdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindən təşkil olunduğuna və hazırladığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.

"Albert Rijiy" 2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb. Ele həmin ay Türkiyədə "Lotu Quli"nin qardaşı "Namiq Bakinski", "Nika Qaqrinski", qətlinin sifarişçisi kimi "Quli"nin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodka"da "tac" əlindən alınmış.

Malta hökumətini korrupsiyada ittiham edən tanınmış bloqçu bomba hücumu nəticəsində həlak olub. Məlumatla görə, 53 yaşlı Dafne Karuana Qalziyanın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.

Yerli media xəbər verir ki, onun oğlanlarından biri partlayışı eşidib və bayıra çıxıb. Caruana Galziyanın bu ilin əvvəlində qanunsuz əməllərdə günahlandığı baş nazir Joseph Muscat qətl hadisəsini pisləyib. "Mən qeyd-şərtsiz şəxsə və ölkəmizdə söz azadlığına qarşı bu vəhşi hücumu pisləyirəm", - deyə o, televiziya vasitəsilə yayımlanan bəyanatında bildirib.

"Hamı xanım Caruana Galziyanı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o, başqaları üçün də elə idi. Belə tədbirlərə heç bir halda haqq qazandıрмаq olmaz... Ədalət bərpə olunana qədər mən sakitləşməyəcəm" - baş nazir deyib.

Bazar ertəsi axşam saatlarında minlərlə insan kurort şəhəri Sliemada toplaşdı. Malta televiziyası xəbər verir ki, Caruana Galziya təhdidlər aldığı bildirilərək iki həftə əvvəl polisə şikayət edib. Bu barədə əlavə məlumat verməyib. Polis qətlin istintaqına başlayıb.

Araşdırmaçı jurnalistin ölümü Muskatın və onun həyat yoldaşının Panama sənədləri qalmaqalı ilə əlaqəsi olduğunu iddia etməsindən sonra erkən keçirilmiş seçkilərdə Muskatın Leyborist Partiyasının qələbə qazanmasından dörd ay sonra baş verib. Cütlük Azərbaycanın hakim ailəsindən olan ödə-

Maltalı araşdırmaçı jurnalistin qətlindəki sirr pərdəsi

Hökumət FTB-yə müraciət etdi, Assanc qatilin tapılması üçün 20 min avro mükafat təyin etdi...



nişləri gizlətmək üçün gizli ofşor bank hesablarından istifadə etmələri ilə bağlı iddiaları təkbiz edib.

Caruana Galziyanın populyar bloqu həm də müxalifət siyasətçilərini hədəf alıb və o, son yazısında ölkənin siyasi durumunu "ümitsiz" adlandırıb.

Baş nazirin ofisinin mətbuat katibi isə BBC-yə bildirib ki,

hücumun siyasi motivlərlə həyata keçirildiyi deyilsə də, belə nəticə çıxarmaq tez olardı. Lakin təhqiqat zamanı heç bir versiya istisna edilmir. "Malta qatili tapmaq üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, beynəlxalq yardım istəyib" - mətbuat katibi bildirib.

Bu arada, Caruana Galziyanın ailəsi araşdırmaya rəh-

berliyi həyata keçirən şəxsin əvəz edilməsini xahiş edib - "Malta Independent" xəbər verir. Onun sözlərinə görə, hazırkı rəhbər bir neçə dəfə Caruana Galziya tərəfindən tənqid edilib.

Bloq səhifəsində qələmə aldığı yazılarla tanınan jurnalist "Politico" saytı tərəfindən "tək adamlıq Wikileaks" olaraq qiymətləndirildi. Öz tənqid hədəfinə əlaqələndirilən şirkətlərlə əlaqəsini ortaya çıxarmışdı.

Avropa Birliyi dönmə rəhbərliyinin Maltada olduğu bu ilin ilk 6 ayı içərisində ortaya çıxan bağlantıların ardınca bəzi Avropa Parlament üzvləri Muskatdan vəzifədən istefa verməsini istəmişdi.

Panama sənədləri və ya "Panama Papers" panamalı hüquq firması Mossack Fon-

secaya aid olduğu qeyd olunan və aralarında 12 dünya lideri ilə çox sayda bürokrat və iş dünyasından önəmli şəxslərin olduğu "pul yuma", embarqoları aradan götürmə və vergidən yayınmaq kimi qeyri-qanuni maliyyə fəaliyyətlərini ortaya çıxaran, tarixin ən böyüyü olmağa namizəd qəzetçilik hadisəsi və ümumilikdə 11 milyon sənədə verilən addır.

Wikileaks saytının rəhbəri Culian Assanc isə maltalı jurnalistin qətlinin araşdırılması məqsədilə 20 min avro məbləğində mükafat təyin edib. "Təsəvvürə gətirilməyən maliyyə araşdırmaçı-jurnalist və blogger Dafna Qalziyanın ölümü barədə xəbər tutdum. Evidən çox da uzaq olmayan yerdə, avtomobilində baş verən partlayış nəticəsində dünyasını dəyişən jurnalistin qətlinin üstünü açmağa xidmət edəcək, günahkarların öz cinayətini etiraf etməsinə gətirib çıxaracaq xəbərlər üçün 20 min avro mükafat

təyin edirəm" - Assanc öz twitter səhifəsində yazıb.

Bu arada Britaniyanın "Guardian" qəzeti xəbər verib ki, jurnalistin "Peugeot" markalı maşını bazar ertəsi günü partlayıcı qurğu vasitəsilə partladılıb. Hələ ki hadisəyə məsul olan şəxslər tapılmayıb. "Politico" nəşri isə yazıb ki, Qalziya korrupsiya ilə bağlı araşdırmalar aparırdı və bu məqalələri öz bloqunda yayımlayırdı. Onun bloquna gündəlik 400 min baxış olurdu. Bu isə Maltadakı bütün qəzetlərin baxış sayından daha çoxdur. Daha öncə nəşr xanım jurnalisti 2017-ci ildə Avropaya ən böyük təsir göstərəcək 28 nəfərin sırasına daxil etmişdi.

"Dafna Karuana Qalziya Maltanı eyni dərəcədə həm narahat, həm də məmnun edirdi. O, dünyanın ən nüfuzlu müəllifləri sırasına daxil olacaq", - bunu da "Times of Malta"-nın onlayn versiyasının baş redaktoru German Qreç yazıb: "Onun kompromissiz bloqu və kəskin qələmi tənqiddə və təzyiqlə boyun əymədi".

Qeyd edək ki, Maltada 440 min nəfər yaşayır. Avropanın ən balaca ölkələrindən biridir. Avropada jurnalistin terror yolu ilə aradan götürülməsi çox ciddi məsələdir. Ona görə də bu məsələ daim Avropa Birliyinin diqqət mərkəzində olacaq.

□ **Sevinc TELMANQIZI**

Helsinki Komissiyasında dinləmələrə

Bakıdan sərt reaksiyalar

Oktabrın 18-də Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcək. Dinləmələr Kristofer Smitin təşəbbüsü ilə olacaq. Təcrübəkar Ermənistan qarşı beynəlxalq hüquq prinsiplərini pozduğuna görə heç bir tənqidi fikir səsləndirməyən Helsinki Komissiyası ölkəmizə qarşı əsas-sız iddialar irəli sürməyə çalışacaq.

Helsinki Komissiyasının son dinləmələr keçirməsinin arxasında regionda bütün mənalarda dalana dirənmiş Ermənistanla cüzi olsa da, yeni imkanlar çıxır açmaq istəyi dayanır. Komissiyanın məlumatında 2016-cı ildə münacişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikasını təqdim olunur və iddia edilir ki, münacişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrleri



Bəxtiyar Sadiqov: "Onlar erməni dəyirmanına su tökür"

Keri Kavanonun (1999-2001-ci illər), Ceyms Uorlikin (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun program direktoru Maqdalena Qrononun çıxış edəcəkləri vurğulanır.

Siyasi şərhçilər oktyabrın 18-də keçiriləcək dinləmələri



Fərəc Quliyev: "Dinləmələrin dərhal dayandırılması üçün sərt tədbirlər görülməlidir"

Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərəcək diplomatik səylər adlandırılmalıdır. Beynəlxalq Böhran Qrupunun program direktoru Maqdalena Qrononun çıxış edəcəkləri vurğulanır. Erməni lobbisi ilə sıx ünsiyyətdə olan K.Smitin belə

dinləmə təşkil etməsinin sifarişçisi olduğu göz qabağında və 18 oktyabrda keçiriləcək dinləmələrin bir daha Azərbaycanla qarşı-şər-böhtan və qaralama kampaniyasına çevriləcəyi şübhə doğurmur.

"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadiqov bu dinləmələrlə Ermənistanın növbəti dəfə müdafiə olduğunu açıq şəkildə göstərdiyini qeyd etdi: "Bütün bunların əsas səbəbi odur ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycan müstəqil xarici siyasət yürüdü. Ölkəmizdə marağı olanlar Azərbaycanın dövləti və milli maraqları əleyhinə öz maraqlarını təmin etmək üçün təzyiq və təsir göstərməyə çalışırlar. Azərbaycan bütün bunların qarşısında duruş gətirir. ATƏT-in Minsk Qrupu haqqında qaçqınlar və məcburi köçkünlər say-sız-hesabsız lətifələr qoşurlar. Çünki 20 ildən çoxdur ki, bunlar ancaq gəlib-gedirlər. Biri deyir turist kimi gəliblər, digəri tut arağı içməyə gəldiklərini söyləyir. Bu qurum özünə hörmət etmir. Deyir ki, siz öz aranızda razılığa gəlin, biz onu bəyənəcəyik. Bu təzislə gereksiz olduğunu sübut

edir. Danışqlar çox ciddi bir mərhələyə yaxınlaşıb. Rusiyanın Ermənistanla 200 milyon dollarlıq silah verməsi, Helsinki Komissiyasının məlum dinləməsi, AŞ PA-da Azərbaycan əleyhinə bir gündə iki qətnəmənin qəbul olunması və digər bu kimi qərarlar ikili standartların olduğunu göstərir. Bunlar anti-Azərbaycan şəbəkəsinin və erməni diasporunun əməlləridir. Cenevrədə prezidentlərin görüşündən dərhal sonra bu dinləmələrin ortaya atılması sizcə, təsadüfdür? Donald Tramp Amerikanın prezidenti seçiləndə mənə bir qədər ümid yarandı. Çünki ilk prezident idi ki, erməni diasporu ilə əməkdaşlığa girməmiş, onlara söz verməmişdi ki, aprelin 24-də "erməni soyqırımı" ifadəsi işlədəcək. Düşündük ki, yəqin bu məsələlərdə obyektiv olar. Amma görürük ki, Barak Obama dövründən qalan konqresmenlər yenə də fəaliyyətdədirlər. Hətta getdikcə fəaliyyətlərini də gücləndirirlər. Biz Amerika ilə yaxın əlaqələri olan dövlətlik, terrorizmə qarşı mübarizədə daim birlikdə hərəkət etmişik ki, bu da Amerika rəhbərliyi tərəfindən dəyərləndirilib. Belə bir həssas məqamda onların dinləmələr həyata keçirmələri erməni dəyirmanına su tökməkdir. Ermənilərin mövqelərini gücləndirməyə çalışırlar. Bu dinləmələr ancaq ermənilərə xidmət edir. Dağlıq

Qarabağda sülh yaradılması, münacişənin həllinə heç bir kömək etmir".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bir çox şəxslərin belə dinləmələrdə Azərbaycan əleyhinə fəaliyyət apardıqlarını söylədi: "Unudurlar ki, onların ədalətsiz baxışları, mövqeləri bumeranq rolunu oynayır. Bu gün Avropada baş verənlərə nəzər saldıqda görürük ki, bunlar Helsinki Komissiyasının oxşar malalama siyasətindən doğan məsələlərdir. Azərbaycanın əlində kifayət qədər riçaqlar var. BMT-nin 4 məlum qətnəməsi ilə bağlı Azərbaycan tərəfi nail olmalıdır ki, BMT-də dinləmələr keçirilsin. Bu qətnəmələrin həyata keçirilməsi üçün BMT nizamnaməsinin yeddinci bəndi, 45-48-ci paragraflarına istinad edib, ya qeyri hərbi sanksiyalar, ya da hərbi sanksiyalar tətbiq olunsun. Yoxsa gündə bir komissiya ortaya çıxıb, hansısa bir şəxsin hüquqlarının pozulması ilə bağlı məsələ qaldıracaq, o zaman da Avropadakı kimi məsələlər yaranaacaq. Harada bir etnik tərkib yaşayacaqsa, müstəqillik davasına başlayacaq. Nəticədə dünya xəritəsində kətaqlımlar başlayacaq. Bu gün məsələni sərt şəkildə ortaya qoyub, belə dinləmələrin dərhal dayandırılması üçün sərt tədbirlər görülməlidir".

□ **Cavanşir ABBASLI**



Rusiya müdafiə nazirinin mesajlı İsrail səfəri

Şoyqunun iki günlük İsrail səfərinin əsas mövzusu Suriya münaqişəsi olub, səfərin gedişində suriyalılar bir İsrail təyyarəsini, İsrail isə Suriya HHM batareyasını vurub

Oktabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailə iki günlük rəsmi səfər edib. Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov yerli mətbuata deyib ki, iki günlük səfər zamanı nazir Şoyqu İsrail baş naziri və müdafiə naziri ilə hərbi sahədə əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə edib.

"Suriyada terrora qarşı hərbi əməliyyatlar bitmək üzrədir. Bu səbəbdən də bir sıra məsələlərlə bağlı təcili həll variantı tapılmalıdır". Bu sözləri İsraildə müdafiə naziri Aviqdor Libermanla görüşü zamanı Sergey Şoyqu deyib. Şoyqu qeyd edib ki, Rusiya və İsrail arasında müzakirə ediləcək çox mövzular yığılıb qalıb, o cümlədən hərbi-texniki əməkdaşlıqla yanaşı terrorla mübarizə və bölgədəki durum müzakirə olunmalıdır. "Sputnik" in xəbərində deyilir ki, rus nazir Yaxın Şərqdəki vəziyyətlə əlaqəli mövzuları dəyərləndirməyi təklif edib. Eyni zamanda o, beynəlxalq ictimaiyyətin cənabətə qarşı həmrəyliyine ehtiyac olduğunu deyib. Şoyqu İsraildə baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin İsrailə səfərinin əsas səbəbi heç şübhəsiz ki, Suriya mövzusu ilə bağlı olub. Çünki aydın məsələdir ki, dünyada əsas silah ixracatçılarından biri olan İsrailin Rusiyadan silah almağa və ya birgə silah istehsal etməyə ehtiyacı yoxdur. Şoyqunun əsas mövzusu özünün də qeyd etdiyi kimi, başa çatmaqda olan Suriya müharibəsi olub. Məlumdur ki, İsrail 1967-ci il müharibəsindən sonra Colan təpələri bölgəsini ələ keçirib və geri vermirdi. Bundan başqa, Təl-Əviv münaqişə dövründə Əsədə qarşı vuruşan silahlıların dəstəkləyib, dəfələrlə Suriya ərazilərinə hava reydləri təşkil edərək hökumət qüvvələrini, o cümlədən Hizbullah konvoylarını hədəfə alıb.

Yeri gəlmişkən, Şoyqunun İsrailə səfər etdiyi gün (oktyabrın 16-da) İsrail qırcıları Suriya üzərində reydlər həyata keçiriblər. Bu zaman Suriya hava hücumundan müdafiə batareyasından atılan raketlər İsrailə məxsus qırcını vurub. Buna cavab olaraq İsrail HHQ-yə məxsus qırcı Suriya hava hücumundan müdafiə batareyasını bombalayıb. İsrail ordusu hadisədən əvvəl Rusiya tərəfinin məlumatlandırıldığını bildirib. Çünki hazırda Suriya ərazisində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri var və İsrail təyyarələrinin Suriya üzərindən reydlərinə məhz ruslar icazə verir. Görünür ki, İsrail həm də Şoyqunun Təl-Əvividə olduğu bir vaxtda Rusiya və onun müttəfiqlərinə öz təhlükəsizliyinin əsas olduğu mesajını çatdırmaq istəyib.

Şoyqunun İsrail səfərinin detalları açıqlanmasa da, qısa məlumatda öncəliyin antiterror fəaliyyətlərinə verilməsi səfərin əsas məqsədinin Suriya münaqişəsi olduğunu deməyə əsas verir. İsrail bölgədə mühüm faktor hesab olunur və münaqişənin başa çatmasında onun da razılığı lazımdır. Məhz bu səbəbdən Putin İsrailə diplomat deyil, hərbiçiyə göndərməyə qərar verib. Güman ki, Rusiya Suriya hakimiyyətini İsrailə qarşı mümkün fəaliyyətlərdən çəkəndirmək qarşılığında münaqişənin həllində bitərəf qalmağa razı salmaq istəyir. Üstəlik, ortada ciddi hərbi məsələlər olduğu üçün Təl-Əvivə məhz Şoyqu gedib.

İsrail hərbiçilərinin Şoyqu Təl-Əvividə olduğu saatlarda Suriya üzərində reydlər aparması həm də o deməkdir ki, bu uçuşlar Rusiyanın razılığı və bilgisi altında olur.

□ KƏNAN

Məşhur rus rəssamı (performans sənətçisi) Pyotr Pavlenski aksiya məqsədilə oktyabrın 16-da Fransanın Mərkəzi Bankını (Banque de France) yandırdı. Pavlenskinin yandırdığı bankın qarşısında çəkdiyi şəkillər sosial mediada paylaşıldı.

Açıqlamaya görə, Pavlenski bu aksiyası ilə "Dünya inqilabının atəşini yandırdı" mesajını verib. Bundan başqa, Pavlenski bankı yandırması ilə Böyük Fransa İnqilabı və azadlıq mübarizəsini fransızlara, eləcə də bütün dünyaya xatırlatmaq istədiyini açıqlayıb.

Fransa Bankı isə bildirib ki, Pavlenskiyə qarşı iddia qaldırılacaq. Qalmaqlı addımları ilə tanınan Pavlenski daha öncə də Rusiyada hakimiyyəti tənqid etmək üçün özünü Qızıl Meydanda mışmarlamış, bir başqa vaxt isə qulağını kəsərək aksiya keçirmişdi.

Bundan başqa, Pavlenski 2012-ci ildə "Pussy Riot" qrupunun həbsinə etiraz edərək, Sankt Peterburqda dodaqlarını iynə ilə tikmiş, 2013-cü ilin may ayında isə insanların müdafiəsiz olduğunu göstərmək məqsədilə bədənini tikanlı məftillərlə örtmüşdü.

İndi isə son etiraz aksiyasının detallarına diqqət edək. Qara paltarla bankın qabağında dayanan rusiyalı fotoqrafın məlum fotosunu öz twitter hesabında fotoqraf Kaputsin Anri yayımlayıb. Bu xanım toy şəkilləri və portretləri üzrə ixtisaslaşmış. O deyib ki, aksiyanın ancaq şahidi və fotoqrafı olub. Ukraynadakı Femen hərəkatının fəallarından olan Sara Konstanten də baş verənlərin şahidi olub. O da deyib ki, Pavlenski əslində "ümumdünya inqilab yanğını" yaratmağa çalışıb.

Rəssamın saxlanması ilə fotolar Fransanın fotobankı olan "Divergence Images"-də də yayımlanıb. Videoçəkilişlərdən görünür ki, əvvəlcə Pavlenski yanğının fonunda şəkil çəkdirir, daha sonra polis rəssamı yerə uzadır, qollarına qandal vurur - bundan sonra isə onu maşına mindirirlər.

Ardınca isə "Frans-press" agentliyi Pavlenskinin saxlandığını təsdiqləyir. Agentliyin məlumatına görə, Pavlenski "mülkiyyətə qəsdən zərər vermək" iddiası ilə həbs olunub. Rəssamla birlikdə onun həyat yoldaşı Oksana Şalqına da saxlanıb. Yerli mətbuat daha sonra Şalqına ilə sosial şəbəkə vasitəsilə əlaqə yaratmağa çalışıb. Amma onun telefonlarına zəng çatmayıb. Pavlenskiyə də həmçinin.

Femen İna Şevçenko da twitterdə yazıb ki, Pavlenski Fransa bankını yandırmayla



Rus rəssam "insanlıq naminə"

Fransa bankını yandırdı

Dostları səbəbi açıqladı, bank onun həbsini tələb etdi və...

dünyanı aydınlığa çıxarmaq mesajı verib. Halbuki yerli hakimiyyət bunu unutmaya vadar edir.

"Rəssam eyni zamanda xatırladı ki, bu gün Fransa bankının yerləşdiyi Bastiliya zamanında xalq tərəfindən tutulub və bu hakimiyyətin, despotizmin simvolu olub. Fransa bankı Bastiliyanın yerini tutub. Bankirlər isə monarxların yerini fəth edib. Böyük Fransa İnqilabı Fransanı azadlıq simvoluna çevirib. Bunun nəticəsi olaraq 1917-ci ildə Rusiya da azadlığa doğru can atdı. Amma aradan 100 il keçəndən sonra tiranlığın yenidən dünyanı idarə etməyə başladı. İnqilabı Fransanın yetişməsi dünyəvi inqilab yanğını üçün də zəmin olacaq. Bu odda Rusiya öz azadlığına başlayacaq" - bu sözləri də Pavlenski deyib və onu Şevçenko yayıb...

Psixologiyada isə rəssamın etdiyi intiharın konkret adı var. Bu, altıstik intiharlardır. Bu hal öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir. Yeni insanlar şəxsi problemlərinə görə yox, cəmiyyətdəki sosial ədalətsizliyə, problemlərə, eləcə də ümumi sistmə etiraz üçün özlərini fəda edirlər. Tibb elmi isə sübut edir ki, özünü yandıraraq intihar etmək ən ağır fəsadlarla nəticələnən haldır. İntihar edən sağ qalıb-qalmaması yanğın dərəcəsiindən asılı olaraq dəyişir.

İnsanlar etiraz üçün özünü yandırır - biri kasıblığa, o biri işsizliyə...

Dünya bu günə qədər yanğınlara, özünü və ya hansısa məkanı yandırmayla eti-

raz edənlərin hekayəsini çox görüb, çox oxuyub. Məsələn, 2013-cü ildə Bolqarıstanda yoxsulluğa etiraz məqsədilə özünü yandıranların sayı 16-ya çatıb. Onlardan biri də 53 yaşlı Dmıtar Dimitrov olub ki, onun da məqsədi, sadəcə, ölmək yox, canını ölkəsinə fəda etmək idi. Həmin il martın 13-də D.Dimitrov Sofiyadakı evindən çıxaraq şəhərin mərkəzindəki prezident iqamətgahına gedib və elə orada üstünə benzin tökərək özünü yandırdı. O, bununla təkcə özünün yox, ölkədə əksər insanların məvaciblərinin azalmasına və yəni nacaq qiymətlərinin artırılmasına etiraz edərək dəfələrlə etiraz aksiyaları keçirən bolqarlara dəstək vermişdi. Aksiyaçı eyni zamanda bütün dünyanın diqqətini yoxsul ölkə olan Bolqarıstana cəlb etmək istəyib.

2012-ci il 20 iyulda isə İsrailin Təl-Əviv şəhərində sosial bərabərsizlik və bahalılığa etiraz məqsədilə "İsrail dövləti məni soydu" deyərək, 57 yaşlı Moşe Silman özünü yandırdı. Bədəninin 94 faizi yanan etirazçı hadisədən bir gün sonra dünyasını dəyişib. Maraqlıdır ki, M.Silman özünü yandırdandan sonra dərhal dondurma yeyib və onun bu fotosu uzun müddət yaddaşlarda qalmışdı. Onun intihar məktubunda isə aşağıdakılar yazılmışdı: **"İsrail dövlətini və baş nazir Netanyahu ilə maliyyə naziri Yuval Steyntzi, bu bicləri, İsrail dövlətinin gücsüzləşmiş vətəndaşlarına hər gün çəkdiyələri əziyyətlərə görə suçlayıram. Kasıbdan alıb, varlıya verirlər"**.

Qonşu Türkiyə də özünü yandıran etirazçılara tez-tez şahidlik edib. Ərindən xəyənət görə, iş yerindən qovu-

lan insanların zaman-zaman bu aksiyaya əl atdığı faktıdır. Bunlardan birini, sosial xarakterli aksiyanı 30 yaşlı Mehmet Oğuz edib. Bu adam Adanadakı bazarda piştaxtaları əlindən getməsin deyərək üstünə benzin tökərək özünü yandırdı. Çünki onun alver etdiyi yerdə Adana bələdiyyəsi yeni bazar qurmağa hazırlaşmışdı.

Çində özünü yandırsan, həbs olunacaqsan...

Hindistanın paytaxtı Yeni Dehliyə də 2012-ci ilin 28 martında fərqli yandırma aksiyası baş verib. Çin prezidentinin ölkəyə səfərinə etiraz məqsədilə özünü yandıran tibetli dünyasını dəyişib. 27 yaşlı Camya Yeşi elə xəstəxanada gözünü yumub. Parlament binasının yaxınlığında 600-dən artıq etirazçının iştirak etdiyi aksiyada özünü yandıranın qərarını isə hindli Camya bir neçə gün öncədən vermişdi.

Amma maraqlıdır ki, Çin hakimiyyəti də tibetlilərin özünü yandırmasını sərt cəzalarla əngəlləməyə çalışır. Bir rahibin edamə məhkum edilməsindən sonra 6 tibetli də bəzi insanları özünü yandıranlara təhrik etdiyi üçün müxtəlif həbs cəzalarına məhkum edilib.

2009-cu ildən bu vaxta qədər Çin hakimiyyətinə etiraz məqsədilə 100 tibetli özünü yandırdı.

Altıstik intihar - ən "inqilabi" intihar sayılır

Amerikada isə bir kişi məhkəmənin onun həyat yoldaşından ayrılması ilə bağlı prosesi uzatdığı və ədalətsizliyə yol verdiyi üçün üzərinə benzin tökərək özünü yandırdı.

□ Sevinc TELMANQIZI

Bir var canlı, bir də var virtual qəhrəman. Məsələn, Türkiyənin Polad Ələmdarı virtual qəhrəmandır. Vaxtilə bu cür virtual qəhrəmanlar ağır ədəbiyyatımızda-yəni şifahi folklorumuzda bir deyil, iki deyil, yüzlərdir. İndi bu köhnə virtual qəhrəmanlarımız-Koroğullarımız, Dəli Həsənlərimiz, Dəmirçioğulları artıq tarix olub. Yenisini isə... Yenisini isə türklərdən fərqli olaraq biz hələ yaratmamışıq.

Özü də biz, türklərdən fərqli olaraq qəhrəmanları deyil... yox... qurbanları, yazıqları sevirik. İnanmırsınız? Ədəbi saytlarımıza baxın. Görəcəksiniz ki, yazarlarımız əllərində şam bütün Azərbaycanı gəzir. Harda bir xəstə, yazıq, gerizəkəli birisini gördülər vəssalam, bu bəxtsiz taleyini tələsik qələmə alırlar. Yəni Azərbaycan mədəniyyəti hələ öz qəhrəmanını yaratmayıb. Başlı qarışıqdır qurbanlara, yazıqlara, yetimlərə. Mirzə Cəlil Novruzəli kimi məktubunu poçt qutusunda ata bilməyən bədbəxtlərə.

Belə getsə, əlinizi üzün, bu cür tefəkkürlə biz heç vaxt... bir də deyirəm heç vaxt, öz virtual qəhrəmanımızı-yəni öz Polad Ələmdarımızı yarada bilməyəcəyik.

Yaxşı kimdir bu Polad Ələmdar? Türkiyənin bir sayılı canlı... üzr istəyirəm virtual qəhrəmanı?

Dosyeni əlimizdədir. Oxuyun. Peşman olmayacaqsız.

DOSYE: POLAD ƏLƏMDAR. Həqiqi kimliyi-Mehmet, Nərgiz Qaraxanlının doğmaca oğlu. Atası məşhur MİT kəşfiyyatçısı olub. Türkiyənin maraqlarını Misirdə, İsraildə qoruyub. Ancaq öz doğmaca balası Əlini düşmənlərindən qoruya bilməyib. Aslan Akbey adlı bir başqa mafiya, əski MİT-çi, bu Əlini hələ uşaq ikən küçükdən oğurladaraq yetimlər evində gözəl yaşadı. Övladsız-züryətsiz Ömər ilə Nəzifə Candan cütüylə göz vurub ki, bu Əlini oradan təslim alıb oğulluğa götürsünlər. Beləcə, Əli Qaraxanlı dönüb olub Əli Candan.

Məsələyini, savadını diplomatik lisdə alsada, diplomat deyil-istihbaratçıdır. Türk MİT-nin canlı əfsanəsi Aslan Akbeyə xidmət edir. Kosovada növbəti məxfi əməliyyatdaykən çox böyük uğurlar qazanıb. Nəticədə Türk MİT-i, ultraməxfi "Qurdlar vadisi" əməliyyatını bax bu Əli Candana tapşırıb.

O, estetik əməliyyatdan keçir. Sifəti dəyişdirilir. Bir də görür İstanbul kirlə küçələrində tək-tənhadır. Əlinə Polad Ələmdar adına saxta kimlik var.

Ailəsi, arvadı elə bilir bəs, Əli yol qəzasında həyatını dəyişib. BOYU: 178 sm.

ÇƏKİSİ: Məlumatlar şifrelidir.

İngilis, fransız, ərəb, kürd və rus dillərində qüsursuz danışır.

ESTETİK ƏMƏLIYYAT: Polad Ələmdar surətini TV ekranlarında canlandıran aktyor Necati Şaşmaz həqiqətən əvvəlcə estetik bir əməliyyatdan keçirilib. Lap məşhur "Üzsüz" filmindəki kimi. Burun quruluşu, sifət cizgiləri xeyli dəyişdirilib. Bunu tamamlayıcı da hiss edib, deyəsən. İnternet müzakirələrində mövzu ilə əlaqəli eşidin nə deyiblər-**Selcan Akköz:** "Dizinin ilk serial-



Üzsüz: Koroğludan

sonra Polad Ələmdar...

Folklorumuzda virtual qəhrəmanlarımız çox olub, yenisini isə türklərdən fərqli olaraq biz hələ yaratmamışıq

larında burnu fərqli idi. Mən belə xatırlayıram. Sanıram o, estetik əməliyyatdan keçib".

Ahmed Can: "Məncə, estetik baxımdan müntəzəm bir burun. Sırtı dümdüz. Nə xəff bir kəmə, nə başqa bir əyrilik yox bu burunda. Həkim kim? Mən də belə burun sahibi olmaq istərdim".

Həə... belə-belə işlər, qırıl-sın qara keşilər. Məsələ aydındır-Polad Ələmdar təkcə Türkiyə MİT-in şah əsəri deyil... O həm də türk estetik həkimlərinin canlı biorobotu, bir növ süni insanıdır. Fövqəlsandı. Burnu mükəmməldir. Həmin bax bu dümdüz burundan həkimlər bir cür pul toplayıblar, rejissor Osman Sinav bir başqa cür. Filmdə gözəllik salonlarının maraqları ilə türk MİT-in, kinematografinin maraqları bir nöqtədə birləşib. Polad Ələmdar fenomeni bax bu cür yaranıb Türkiyədə.

"İpsos KMG" şirkətinin 2008-ci il sorğularına görə Polad Ələmdar Türkiyənin ən yaraşlıq



kişi modelidir. 1111 insanın iştirakı ilə keçirilən bu sorğunu indi də təkrarlasan eyni nəticələr, rəylər alacaqsan. Türkiyə, bizdən fərqli olaraq öz ilk virtual qəhrəmanını yaradıb artıq. TV ekranlarından qopub reallığa adlanmış bu virtual qəhrəman bu gün həqiqətən sanki diridir. Dünyanın dörd tərəfində Türkiyənin milli maraqlarını qoruyur o. Türk estetik həkimlərinə bolluca müştəri gətirir. Məhz Polad Ələmdar sayəsində Türkiyə indi özünün nəhəng, ağılaşmaz "burun sünneti" dövrünü yaşayır. Müştəri çoxdur, həkim az. "Qurdlar vadisi" serialı ekranlara çıxandan bəri, estetik klinikalar önündəki növbələr, quyruqlar böyü-

rindən, ülküçülərindən. Hərəkətləri, danışığı ilə məşhur Abdullah Çatlına xatırladı. Abdullah Çatlıya məxsus məşhur "iki nəfərin bildiyi sirr deyil" ifadəsini də Polad Ələmdar filmdə dəfələrlə elə-belə, boş yerə təkrarlamış, mənəcə.

Türk MİT-in canlı əfsanəsi Hiram Abas barədə deyilən "O, bir rodeo atıdır. Onu yönətmək zordur. Amma yönətiləndə olağanüstü qabiliyyətli və o düzəddə cəsurdu. Macəraçı bir ruh yapısına malik olduğu da gerçəkdir" ifadəsini, mənəcə, tərəddüzsüz Abdullah Çatlıya da aid etmək olar. Cəmi-cümlətani qırx il yaşmış bu şəxsdən... yox, düz demədim, şəxsiyyətdən sonra

Türkiyə özünü elə bil həqiqətən bir növ yetim hiss edib. Fikirleşib kimlə... hansı halal südəmişlə əvəz etsin bu doğmaca dəliqan-lısını? Çarəni-ələci çəkdiyi "Qurdlar vadisi" serialında, Polad Ələmdar surətində tapıb sanki. Onu öz əbədi, həmişəyaşıl virtual qəhrəmana çevirib.

Polad Ələmdarın canlandırdığı Çatlı, unutmayın, təkcə elə bozqud deyil. Beynəlxalq gizli killər ordusu zəncirində ən həssas,

lerlər klubuna üzv seçilir. Kimin təqdimatı ilə baş verir bu? Əlbəttə, Abdullah Çatlının təqdimatı ilə.

Abdulla Çatlının masa üzərində buraxdığı tapançanı, o gün əlinə götürməyə birçə şəxs cürət edib - Mehmed Əli Ağca.

Filmə isə oxşar səhnələr ancaq Polad Ələmdara etibar edilib. Ağır tapançalar, ağır fikirlər, ağır çəkili qəhrəmanlar... Serialın əsl qəhrəmanı əslində bu silsilə, bu üçlükdür.

kanalında yayımlanan "Nizama aldanmış ruhlar" serialında gələcək qətlərinin, məxfi əməliyyatlarının ssenarilərini məşq edirmişlər. Mövzu sizə tam aydın olsun deyə, keçək bu serialın 89-cu bölümünə. Rus səfirinə qarşı sui-qəsd səhnəsini filmdə izləyərkən adamın, inanın, nəfəsi tam kəsilir. Bilmək olmur burda, vallah, rejissor təxəyyülü harda bitir, hardan reallıq səhnələri başlayır.

ÖNCƏGÖRMƏLƏRİMİ? Ancaq "Qurdlar vadisi"ndə oxşar öncəgörmələr mənəcə daha çoxdu. Həm də uğurludu. Filmə baxıb Türkiyənin nəinki bu gününü, sabahını da yaşamaq, görmək mümkündür. Türkiyəni sarsıtmış "Ergenekon", Hrant Dink, "Mavi Mərmərə" hadisələri əvvəlcə

məhz bu filmdə anons edilib. Sonra dönüb reallığa. İndi bilmək olmur öncəgörmələr idimi bu? Yoxsa əvvəlcədən planlaşdırılmış silsilə təxribatlar?

SƏSİ: Polad "Qurdlar vadisi"ndə öz səsi ilə deyil, aktyor Ümüd Tabakının səsi ilə danışır. Öz səsi tam başqadır bu insanın.

MÜƏMMALAR: Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaz 15 dekabr 1971-ci ildə Türkiyənin Elazığ vilayətində dünyaya göz açıb. Türk mətbuatı isə bu doğum tarixini son zamanlar sübhə altına qoyur. Deyirlər bəs Polad Ələmdarın əsl doğum tarixi 11 sentyabr 2001-ci ildir: "Necati Şaşmaz Kanadada hotelçilik təhsilini tamamladıqdan sonra istirahət etmək üçün tətildə Türkiyəyə gəlmişdi. Bir neçə ay dinlədikdən sonra Amerikaya yollanıb özünə yeni həyat qurmağı planlaşdırırdı.

Necati Şaşmazın içərisində olduğu, İstanbuldan Nyu-Yorka uçan təyyarə sentyabrın 11-də Avropa qitəsinə tamamilə keçmiş, Atlantik okeanına çatmışdı. Hər hansı bir problem baş verməyə idi, 3-4 saat içərisində Nyu-Yorka çatacaqdılar...

"Amerika öz tarixində ən böyük terror hücumuna məruz qaldığı üçün Türkiyəyə geri qayıdırdı. Enməyə icazə vermirlər"...

Həm bir anlığa pilotun zərərət ələdiyini fikirleşdi. Ancaq İstanbulda yerə enərkən vəziyyətin nə qədər dəhşətli olduğundan xəbərdar oldular.

Necati Şaşmaz üçün yeni həyat başlamışdı. Mayamədə hotel açmaq planlarından vaz keçməli oldu. Türkiyədə qalmağı qərara alan Şaşmaz gələcəkdə Osman Sinavla tanış olacaq və milyonların sevimlisi Polad Ələmdara çevriləcəkdirdi!"

FOBIYASI: 2005-də "Fobianız varmı?" sualına "Bu günə kimi heç rastlamadım. Ama aşk ola bilir" cavabını verib.

Beləliklə, heç nədən, bir köpəkoğlundan çəkinməyən Polad Ələmdar, deyəsən, sevgidən, qadınlardan bərk qorxub çəkinir. Yəganə Axilles dabanı, qüsuru budu.

Qalan cəhətləri mükəmməldir. Müzakirə mövzusu deyil. Heyf, Azərbaycan kino sənəti oxşar virtual qəhrəmanı özü üçün yarada bilmədi. Bu dəyərsiz isə indi dünyada heç bir hədəfə gəlib çatmaq qəti mümkün deyil.

□ Həmid HERİSÇİ



etibarlı bir halqadı. Dünya çapında bir tətikçi. Əməliyyat günü, bu ordu üzvləri, dünyanın dörd bucağından yığılıb gələrdilər nəzərdə tutulan "X" nöqtəsinə. Dəstəyə üzv olmağın birçə vacib şərti varmış - gerek əməliyyat zamanı bütün dilləri unudub məxfi işarələr dilində danışmağı bacaraydın. Oxşar tətikçilərdən biri məşhur Amerika şoumeni Çek Berris olub, biləsiz. Onun bu mövzudakı xatirələri sonradan, 2002-ci ildə çəkilmiş məşhur "Qorxunc adamın etirafı" (Confessions of a Dangerous Mind) filmində öz əksini tapıb. Filmdə diqqətlə baxsanız, orda Abdullah Çatlına da görə bilərsiz, dünya çapında tanınmış digər məxfi killərləri də.

Bu qurdlar vadisində qəribə adətlər, şərtlər mövcud imiş, sən demə.

Əvvəla, "qurdlar konseyinin" növbəti məxfi killəri, hökmən dustaqlar arasından tapılıb seçilirdi. "Qurdlar" qazamatda onu bir müddət izləyib, uyğun kadr olduğunu yəqin etməli idi əvvəlcə. Sonra növbəti "X" əməliyyatı başlayırdı - dustaq, tutaq ki, Mehmed Əli Ağca, qazamatdan qaçırılıb ölkə dışına, tutaq ki, Bolqarıstan, yaxud İtaliyaya çıxarılırdı. "Keyf, qadınlar, içki, narkotiklər" silsiləsi burda bir müddət davam edib, axırda masa üzərindəki qara tapança ilə əvəzlənirdi. Dəstə üzvləri, dünya mass-mediadasında özünəməxsus qəribə cəhəti ilə tanınırdı. Misal üçün, Türkiyədəki əməliyyatlarını, əksər hallarda çərşənbə gününə sifariş vermişlər...

Roma papası II İohan Pavle güllə sıxılmış Mehmed Əli Ağca, bax, beləcə gəlib bir gün həmin beynəlxalq tətikçilər, kil-

Məlum olduğu kimi, manatın iki dəfə kəskin devalvasiyaya uğramasından sonra bank sektorunda problemlə kreditlərin həcmi artmağa başladı. Bununla paralel olaraq Azərbaycanda borçlulara təzyiq edilməsinə, hədə-qorxulara, hətta həbslərə belə start verildi. Azərbaycan borcunu ödəmək imkanı olmadığına görə vətəndaşın həbs edildiyi yeganə Avropa ölkəsi kimi tarixə düşdü. Halbuki həm yerli qanunvericiliyə, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, borcunu ödəyə bilmədiyinə görə vətəndaşın həbsi yolverilməzdir.

Mövzu ilə bağlı "Yeni Müsavat" a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov təəssüflə qeyd etdi ki, Azərbaycanda borcunu ödəyə bilməyənlərin həbsi üzrə statistika yoxdur: "Əksər hallarda həbs olunan vətəndaşlarımız bu barədə şikayət etməkdə fayda görmürlər. Xüsusən də regionlarımızda bankların, icra memurlarının və məhkəmələrin bu sahədə özbaşınalığı böyükdür. Bu həbslər əsasən 2015-ci ilin sonunda başlanıb, yeni ilk devalvasiyadan sonra. Borcunu ödəyə bilməyənin həbsi qanunvericiliyimizlə nəzərdə tutulmayıb. Həmçinin Avropa İnsan Haqları Konvensiyasının 4-cü Protokolunun "Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması" adlanan 1-ci maddəsində birbaşa deyilir: "Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz". Məlum olduğu kimi, Azərbaycan həmin Konvensiyaya və onun sözügedən Protokoluna 2001-ci ildən qoşulub.

Hüquqşünas qeyd etdi ki, hazırda borca görə həbs olunan 3

Banka borca görə həbs olunanların işi Avropa Məhkəməsində

Əkrəm Həsənov: "Dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq"



nəfərin işini Avropa Məhkəməsinə göndərib: "Mənə ilk müraciət ötən ilin mart ayında olmuşdu. "Rabitəbank" qarşısında zəmin olan Vahid Kərimov Səbəyel Rayon Məhkəməsi tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Təşəvvür edirsiniz, borclu özü kənarda qala-qala zamani həbs etmişdilər, özü də iş-

siz, əmlaksız və gəlsiz şəxsi başqasının 7255,7 manat borcuna görə. Bakı Apelyasiya Məhkəməsi də verdiyim şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim. İkinci iş ötən ilin iyun ayında oldu. Digər vətəndaş 31300 manat borcu olan Mahir Abbasov Göygöl Rayon Məhkə-

məsi tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Gəncə Apelyasiya Məhkəməsi bu iş üzrə də verdiyimiz şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim. Ekspertin sözlərinə görə, həbs olunan borçluların sayına görə statistika elə də böyük deyil, lakin bu faktın özü vətəndaşları qorxutmağa yetir: "Bütövlükdə borçluların sayını nəzərə alsaq, həbslərin sayı azdır. İldə maksimum 50 nəfərdir. Amma bunun qorxuducu effekti böyükdür. Bununla bütün borçlulara mesaj göndərilir ki, bax, görürsünüz mü, sizi də həbs edə bilərik. Niyə belə edirlər? Məlum olduğu kimi, vətəndaşların evi və digər həyat üçün zəruri əmlakı toxunulmazdır. Onları dolayısı ilə məcbur edirlər ki, evini satsın, qohum-qonşudan borcu yığmağa başlasın ki, həbs olunmasın. Həbs mexanizmi də çox sadədir. Kreditor (bank, sələmçi) gəlir icra memurunun yanına və onu azərbaycansayağı maraqlandırır ki, borclunun həbsi ba-

adandır. Bakı Apelyasiya Məhkəməsi bu iş üzrə də verdiyim şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim".

Ekspertin sözlərinə görə, həbs olunan borçluların sayına görə statistika elə də böyük deyil, lakin bu faktın özü vətəndaşları qorxutmağa yetir: "Bütövlükdə borçluların sayını nəzərə alsaq, həbslərin sayı azdır. İldə maksimum 50 nəfərdir. Amma bunun qorxuducu effekti böyükdür. Bununla bütün borçlulara mesaj göndərilir ki, bax, görürsünüz mü, sizi də həbs edə bilərik. Niyə belə edirlər? Məlum olduğu kimi, vətəndaşların evi və digər həyat üçün zəruri əmlakı toxunulmazdır. Onları dolayısı ilə məcbur edirlər ki, evini satsın, qohum-qonşudan borcu yığmağa başlasın ki, həbs olunmasın. Həbs mexanizmi də çox sadədir. Kreditor (bank, sələmçi) gəlir icra memurunun yanına və onu azərbaycansayağı maraqlandırır ki, borclunun həbsi ba-

rədə məhkəməyə təqdimat versin. İcra memuru də təqdimatı verir. Hakimlərin əksəriyyəti belə həbslər barədə qərar verməkdən imtina edir deyə, belə işləri hər şeyə hazır olan hakimlərə tapşırırlar. Onlar da qanunu, vicdani və s. qoyur kənarda və borcunu ödəyə bilməyən insanı həbs edir".

Ə.Həsənovun sözlərinə görə, bu faktlar Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının başlıca prinsiplərinin pozulması deməkdir: "Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin ("Ədalətli məhkəmə araşdırılması hüququ") və 4-cü Protokolunun 1-ci maddəsinin ("Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz") pozulduğunu iddia edirəm. 3 şikayətim faktiki bir icraatda birləşdirilib. Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edir. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm. Beləliklə, yəqin ki, artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək. Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımızın kompensasiya ödəməli olacaq".

□ Nərgiz LİFTİYEVA

Energetik içkilərlə bağlı qorxunc xəbərdarlıq - beyni məhv edir

Adil Qeybullayev: "Bu içkiləri gündə bir dəfədən artıq içmək məqsədəuyğun deyil"

Zaman-zaman verdiyi açıqlamalarla tez-tez gündəmə gələn professor, doktor Canan Karatay bu dəfə də insanları qorxudacaq bir xəbərdarlıq edib. Onun budəfəki xəbərdarlığı energetik içkilərlə bağlıdır. C.Karatay bu içkilərin insan sağlamlığı üçün zərərli olduğunu bildirib.

"Energetik içkilərin içinə həddindən artıq qoyulan qarğıdalı sirop, şəkər və kimyəvi maddələr insanın immunitet sistemini pozur, bağırsaqları və beyni məhv edir. İçkinin verdiyi bir-iki saatlıq enerjiden sonra insan halsızlaşır. Energetik içkilər spirtli içkilərdən daha təhlükəli bir şəkildə insanın qaraciyərini yağlandırır, beyni pozur və beləliklə müxtəlif xəstəliklərin təməli atılmış olur" - həkim qeyd edib.

Energetik içkilərin hansı xəstəliklərə yol açacağına gəlincə isə C.Karatay bunları qeyd edib: "Şəkərli qazlı içkilər də daxil olmaqla, energetik içkilər bağırsaqlarda insan üçün faydalı olan bakteriyaları öldürür, bağırsağ hüceyrələrini parçalayır. İnsan sağlamlığı üçün faydasız bakteriyaları isə canlandırır və şəkər xəstəliklərinin əsasını qoyur. Tiroid, ALSHEIMER, xərçəng xəstəlikləri, diabet, qan təzyiqi xəstəliyi, böyrək xəstəliyi, qaraciyər yağlı, medaalt vəz xəstəliklərinə səbəb olur".

Azərbaycanda da bu içkilərin həvəskarları çoxdur. Bu cür energetik içkilərin alıcıları isə daha çox gənclərdir. Energetik içkilər son illərdə Azərbaycan bazarına sürətlə yol tapdı. Bu içkilər uşaqlardan tutmuş böyüyə

qədər hər kəsə satılır. Energetik içkilərin televiziyada, yoldakı reklam lövhələrində, bir sözlə, hər yerdə güclü reklamları gedir. Uşaqların bu içkiləri qəbul etməsinin təhlükələri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hətta məktəblərin yaxınlığında belə istənilən energetik içkinin satışına rast gəlmək mümkündür.

Biz də ölkədə ən çox hansı energetik içkilərin satıldığını, qiymətlərini və bu içkinin daha çox hansı yaş kateqoriyası insanların aldığı öyrənmək üçün bir neçə marketə baş çəkdik. Aparığımız müşahidə və satıcıların dediklərindən məlum oldu ki, marketlərdə ən çox alınan içkilər "Red Bul", "Hell", "Yaquar"dır.

"Rahət" marketin satıcısı bildirdi ki, bu içkiləri daha çox gənclər və orta yaşlı nəslin nümayəndələri alır: "Energetik içkiləri daha çox gənclər, tələbələr alır. Bu içkilər yaxşı satılır. Demək olar ki, mağazaya hər mal gətizdirəndə bu içkilərdən mütləq sifariş edirik. Elə insanlar olur ki, on dənəsini birdən alır. Qızlar arasında da sevilən içkidir. Amma daha çox oğlanlar alır. Eşitmişəm ki, əslində ziyanlıdır. Amma hər kəsin öz damıq dadı var. Biz alana alma deyə bilmərik".



Söhbətin bu yerində özünə "Red Bul" seçən alıcı Tərhan Salamaov gecə növbəsində işlədiyini üçü bu içkini içdiyini dedi: "Bu içkide qəribə bir şey var. İnsanın əhvalını yaxşı edir, yuxum qaçır. Gün ərzində 2 dəne içirəm".

Söhbətə qatılan digər alıcı isə fərqli düşüncədədir: "Əvvəllər sanki daha yaxşı idi. Elə gün yoxdur ki, mən energetik içki qəbul etməyim. Amma sanki mənə əvvəlki enerjini, yüksək əhval-ruhiyyəni vermir. Daha güclü enerji içkiləri satışa çıxar-

ılısa yaxşı olardı".

Bu içkiləri alan bir neçə alıcıdan onun fəsadları barədə xəbərdar olub-olmadıqlarını soruşduqda isə bəziləri bundan xəbərsiz olduqlarını, bəziləri isə deyilənlərə inanmadıqlarını və bütün bunların şayiə olduğunu bildirdi.

Qeyd edək ki, marketlərdə "Red Bul", "Hell", "Yaquar"la yanaşı, "Dinamit", "Troyka", "XXI", "Revo", "Rox", "Lion" və digərləri də satılır. ABŞ, Fransa, Almaniya, Danimarka, Norveç, Avstraliya, Yeni Zelandiya və digər ölkələrdə bu içkilərin satışına qadağa qoyulub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxu qaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur. Energetik içkilərin zərərli barədə nəinki Azərbaycanda, bir çox dünya ölkələrində də həkim rəyləri olsa da, bu haqda müzakirələr aparılsa da ölkəmizdə buna məhəl qoyan yoxdur. Satış qadağa olunmaqdan, gün keçdikcə bu sahə daha da "çiçəklənir", reklamları artır.

□ Günel MANAFLI
Foto müəllifindir

Elan

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Abbasov Rəşad Müşfiq oğlunun adına olan tələbə bileti itdiyi üçün eribarsız sayılır.

Bu gün Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" ilk dəfə olaraq İspaniya təmsilçisi ilə qarşılaşacaq. "Qarabağ" "Roma" ilə oyunda yaxşı təsir bağışladı, Dinonun son dəqiqədə başla vurduğu top qapıya girsəydi bu gün oyuna bilet tapmaq olmazdı. "Qarabağ" fəxrimizdi, yaxşı klubdur, amma hələ Çempionlar Liqasının havasına təzə öyrəşir, bu yaxşı praktikadır. Gələcək il ÇL düşmək indikindən iki dəfə çətin olacaq, amma ümid edək ki, "Qarabağ" növbəti mövsümdə indikindən daha yaxşı oynayacaq.

"Qarabağ" "mavi gözlü əzrayılı" a qarşı - Qrızmanndan qorxmalı

"Qarabağ" bu gün ən çətin oyununa çıxacaq, qapımızı möhkəm qoruya bilməsək...

"Atletiko" həm "Roma"dən, həm "Çelsi"dən çətin rəqibdir, daha doğrusu, məkrli klubdur. Bu klubun sürətli hücumları "Roma" ilə müqayisə oluna bilməz. Məncə "Qarabağ" bu gün ən çətin oyununa çıxacaq. Qapımızı möhkəm qoruya bilməsək, ağır məğlubiyyət də ola bilər. Bəs qələbə? Optimistlər bu yerdə deyir ki, "top yumrudur, "vallahı-billahi" yoxdur". Realistlərdə isə "amma o topu qapıya da düzgün vurasan gərək" düşüncəsi hakimdir. "Atletiko" ilə görüş ərəfəsi optimist deyiləm, amma yaxşı oyun gözləyirəm. İlk qolumuzu ötən tur vurduq, bir xal qazanırsaq bu turun sensasiyası ola bilər. Yeri gəlmişkən, "Atletiko" son turda öz meydanında "Barselona" ilə heç-heçə edib. Hazırda 16 xalla dördüncü yerdə qərarlaşıb.

Klubun baş məşqçisi Dieqo Simone yaxşı mənada futbol dəlisidir. Argentinalı qanı var axı onda...Hər dəfə ona baxanda adama elə gəlir ki, bu dəqiqə zalım oğlunun üreyi partlayacaq. Artıq 6 ildir "Atletiko"nun sükuna arxasında olan Simonesiz bu klubu təsəvvür etmək çətinidir.

Çempionlar Liqası həm də məşqçilərin döyüşüdür, Qurban Qurbanov bu davada hələ müşahidəçidir, yəni kimin gücü nəyə çatırsa o... Amma inşallah, Qurban qarşılaşımız da bu turnirdə iştirakdan böyük təcrübə toplayacaq. Qurbanın üstünlüyü budur: o tək öyrətməkdə deyil, öyrənməkdə də



bacarıqlıdır.

"Atletiko" Bakıya 3 xal arxasında gəldiklərini gizlətmirlər. Əsas odur ki, "Qarabağ" bu 3 xalı onlara asan verməsin, "Roma" ilə görüşdəki kimi vuruşsun. Çoxmu şey istəyirik? Rəqib Çempionlar Liqasının finalında oynamış "Atletiko"dursa, hə...

Bugünkü oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək. Fransızlar futbol da bizim heç vaxt dostumuz olmayıb, milinin qapısına 10 top vurandan bəri...Bu gün Rudi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yar-

dımçı hakim funksiyasını yerinə yetirəcək. Fransalı hakim məsələsinin o səbəbdən qabardır ki, bu gün meydana Fransa millisinin əsas forvardı hesab olunan Antuan Qrızmannı da görəcəyik. Bu gün məhz "Atletiko"nun heyətində onu fərqləndirərək, barəsində oxuculara geniş məlumat verəcəyik.

Alman soyadlı, portuqal kökənli Antuan Qrızmann 1991-ci ilin 21 martında Lionun 70 kilometrliyindəki Makon şəhərində futbolçu ailəsində anadan olub. Hələ uşaq yaşlarından atası onu "Lion" klubuna baxışa aparsa da, Antuanı zəif fiziki göstəriciləri və sısqı görünüşünə görə kurslara qəbul etməkdən imtina ediblər. Fransanın digər futbol akademiyaları da Antuana "perspektivsiz" deyərək qapını göstəriblər. Təbii ki, futbol qapısını yox...

Atası naümid qalıb oğlunu özünün baş məşqçisi olduğu "Makon" klubuna yazdırır. "Makon" Fransanın ikinci həvəskarlar liqasında çıxış edirdi. Yalnız 13 yaşında Qrızmann özünü geniş publikaya göstərmək şansı qazanır. 2005-ci ildə Qrızmann "Mon-

pelye"nin heyətində "PSJ" klubunun gəncləri ilə yoldaşlıq görüşündə İspaniyanın "Real Sosyedad" klubunun seleksiyacılarının diqqətini çəkir. Antuan İspaniyaya-"San-Sebestyan"a baxışa dəvət edilir. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul edirlər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb...

Antuan klubda bütün yaş dövrlərində oynayır və yalnız 2009-cu ildə əsas komandaya dəvət alır. Klubdakı baş məşqçi Martin Lasartenin onun haqqında belə bir fikri var: "Mavi gözləri onu mələyə oxşadır, amma o əsl əzrayıldır".

Klubun sağ yarımmüdafiədə oyunçu axtarışında olması Antuanın işinə yararır. 2009-cu ilin 2 sentyabrında ilk dəfə rəsmi görüşdə "Real Sosyedad" formasını geyinən Qrızmann ilk sezonda 39 oyunda 6 qol vurur. 2010-cu ilin aprelinde "Real Sosyedad"la beşillik ilk professional müqaviləsini imzalayır.

Növbəti mövsüm Antuan üçün daha da uğurlu olur. O, İspaniya çempionatında "Elçə"yə qarşı görüşdə ilk "het-trik"ini edir. Həmin mövsüm ümumilikdə 14 qol vuran futbolçu La-Liqa da yalnız Kristiano Ronaldo (22 qol) və "Atletiko"nun hücumçusu Dieqo Kostadan (19) geri qalır.2014-cü ilin yayında Qrızmann "Real Sosyedad"la müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olunur. O, "Kordoba" klubu ilə qarşılaşmada ilk dublunu edir. Əvvəlki klubundan fərqli olaraq Qrızmann "Atletiko"da daha çox hücum mövqiyində oynayır. Bir neçə tur sonra klubun yeni transferi "Atletik" Bilbao ilə görüşdə "het-trik" edir. "Levante" oyununda da Qrızmann dublu ilə yadda qalır. 2014/2015 sezonlarında Antuan demək olar ki, hər tur mey-



dana çıxır və həmişə də fəqlənir. Antuan həmin mövsüm 30 oyunda forma geyir və 18 topla klubun bomardiri olur. 2016-cı il mövsümündə Fransa Peşəkar Futbol Assosiasiyası ölkədə məhərrətə davranışı ilə seçilir. Anıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir. Onun çox sürətli qaçışı və enerjisi əks-hücumla meylli forvarda əlavə üstünlük deməkdir. Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da "Avro-2016"da təsdiqləndi. O da ən çox qol vuran(5 top) futbolçular sırasında oldu.

Dieqo Simone onun haqqında belə deyir: "Qrızmann çox istedadlı futbolçudur. O meydana daima işləyir və eşitməyi bacırır. İstənilən işdə uğur qazanmaq üçün eşitmək qabiliyyəti əsasdır. Heç şübhə yoxdur ki, o dünyanın üç ən yaxşı futbolçusundan biridir".

O, 2010-cu ilin fevralında Fransa millisinə dəvət alıb.

Fransanın bir çox idman mütəxəssisləri Antuanın oyun stiline David Bekhem və David Silvaya oxşadığını deyirlər. Qrızmann güclü texnikası, topa məhərrətə davranışı ilə seçilir. Anıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir. Onun çox sürətli qaçışı və enerjisi əks-hücumla meylli forvarda əlavə üstünlük deməkdir. Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da "Avro-2016"da təsdiqləndi. O da ən çox qol vuran(5 top) futbolçular sırasında oldu.

Bu gün "Qarabağ" qapısını ən çox ondan qoruyulmalıdır...

□ Nazim SABİROĞLU






MUSAVAT

Son səhifə

N 214 (6828) 18 oktyabr 2017



Pulun üstündə oğurlanmış qızın yalan qeydləri tapıldı


Misirde pul kupyurasının üstündə oğurlandığı ehtimal edilən qızın yazısı tapılıb. Bu haqda "Al Arabiya" xəbər verib. 10 Misir funtunun üzərindəki ərəb yazıları facebookda qızın mübahisələrə səbəb olub. Pulun üzərində belə yazılıb: "Məni oğurlayıblar və bir evdə saxlayırlar. Mənim adım Ceyna Şouketdir". Bu sözlərdən sonra ünvan qeyd olunub. Polis pulun üzərində yazılan ünvanı yoxlasada, orada şübhəli heç nə tapmayıb. Sözügedən ünvanda hüquqşünas bir qadın və onun oğlu yaşayır. Oğurlandığı iddia olunan qız sözügedən ərəzilərdə olmayıb.

Ehtimal olunur ki, əslində bu qeydi qızı oğurlayanlar iz azdırmaq üçün yalan məlumat olaraq yazıblar.

2014-cü ildə xəbər yayılmışdı ki, Çindən olan bir tələbə öz oğurlanmasını ssenariləşdirib. Məqsəd isə Braziliyadakı futbol matçında oynadığı bəhslərdəki uğursuzluqlarını unudurmaq olub.

Egoistlik insanı xoşbəxt edir

Amerikalı alimlər müəyyənləşdiriblər ki, insanlar günahkarlıq hissi keçirmədikləri halda, egoist olmalarında heç bir problem yoxdur. Çünki bu egoizm ona xoşbəxtlik gətirir. "Psychological Science" jurnalında yayımlanan araşdırmaya görə, hər nə qədər nəzakət və fədakarlıq insanı böyütsə də, insan ən çox öz mənfəətinin arxasınca gedəndə xoşbəxt olur. Pensilvaniya Universitetinin alimləri bunu bir təcrübə ilə ortaya çıxarıblar. Belə ki, hərəsinə 3 dollar verdikləri 216 tələbəni üç qrupa ayırıblar. İlk qrupa pullarını UNICEF-ə bağışlamaları, ikinci qrupa pulu özlərinə saxlamaları, üçüncü qrupa isə istəyirlərsə, pulu özlərinə saxlamaları, istəməzlərsə bağışlamaları azadlığı tanımb. Araşdırmanın sonunda



məlum olub ki, pulu özünə saxlayan tələbələr digər qrupdakılarla müqayisədə daha çox xoşbəxtdir. Alimlər bildirib ki, bu tələbələr sırf bir qərar vermək məcburiyyətində qalmadıkları üçün xoşbəxtlik hissi keçiriblər.

Yaşlı qadın itkin düşdü.... timsahın qarnında tapıldı

Avstraliyanın Queensland bölgəsindəki bir qocalar evində qalan Anne Kameron adlı qadın keçən həftə itib. Yaddaş itkisi şikayəti ötən həftə günortadan sonra çıxdığı yürüşdən geri qayıtmayıb və yaşlı qadın üçün axtarış əməliyyatı başlanıb. Amma daha sonra qadına məxsus bir ədəd əsa və bəzi geyim əşyaları tapılıb. Olayı araşdıran polis isə bölgədəki timsahlardan şübhələnib. Axtarış heyəti qurduğu tələlər sayəsində yaxaladıqları 4.3 metr uzunluğundakı nəhəng timsahın mədəsində isə Anne Kamerona aid sümüklər tapılıb. Son 18 ay ərzində 35 yaşındakı Varren Hughes və 46 yaşındakı Cindy Valdron da eyni bölgədə timsahlar tərəfindən öldürülüb. Kameronun ölümündən sonra camaat timsahlara qarşı daha təsirli mübarizə aparılması üçün hökumətə təzyiqlər ediblər.

Qatil timsah səhərə yaxın təbiəti qoruma idarəsinin yetkililəri tərəfindən öldürülüb.



Dünya səyahətinə çıxmaq üçün hər şeylərini satdılar

25 yaşlı milyonçu Geret Ci gözəl həyat yoldaşı və 2 övladı ilə tətillə çıxmaq üçün maraqlı addım atıb. O, sahib olduğu şirkəti "Snapchat"a 54 milyon dollara satıb. Daha sonra həm Geret, həm də onun həyat yoldaşı avtomobilini, bahalı əşyalarını satıb bütün pulu banka qoyub.

Bütün bu hazırlıqlardan sonra 6 aylıq dünya səyahətinə çıxan ailə öncə, Cənubi Sakit okeana baş çəkib. Onlar indiyə kimi, Fici, Havay, Avstraliya, Yeni Zelandiya və Tayland kimi yerləri gəziblər. Geret və onun həyat yoldaşı öz bloqlarında bunları yazıblar: "Bəlkə də bu səyahətə ömür boyu davam etmək qərarı aldım. Çünki gələcəkdə yaşayacağımız yere qərar vermədən öncə həyat və xoşbəxtliklə bağlı hələ çox şey öyrənməli olduğumuzu hiss edirik".



QOÇ - Təxminən saat 13-dən başlayaraq şərqli iş görmək üçün şanslarınız artacaq. Bundan maksimum yararlanmağa çalışın. Allahın buyurduğu savaablardan istifadə edin. Uzaq yola çıxmağa lüzum yoxdur.



BUĞA - İlk öncə bilməlisiniz ki, bu təqvim daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız da olacaq. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.



ƏKİZLƏR - Hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalın. Qonşu və qohumlarınızla münasibətlərə xələl gəlməsinə macal verməyin, çox təhlükəlidir. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.



XƏRÇƏNG - Görünür, ünsiyyətdə olduğunuz insanları kifayət qədər yaxşı tanıyırsınız. Çünki dəflərlə müşahidə etsəniz də onlara yəne inanırsınız. Bir az diqqətli olsanız, günboyu heç bir qanqaraçılıqla üzleşməyəcəksiniz.



ŞİR - Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Pulla bağlı olan çətinlikləriniz də aradan qalxmağa başlayacaq.



QIZ - Bütün astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Qətiyyətsizlik passivləşməyə keçməyin. İşgüzar görüş və müzakirələrinizi intensivləşdirin. Amma məhəbbət amili də yaddan çıxmasın.



TƏRƏZİ - Bütün gücünüzü ətrafınızdakı problemlərin ən kiçiyindən başlayaraq həll edin. Özünüzü qələbəyə tənzimləyin. Onu da unutmayın ki, ürəyinizdə eşq varsa, fani dünyanın əzablarına məğlub olmayacaqsınız.



ƏQRƏB - Qarşınızda duran bu zaman kəsiyindən fəvqəladə bir şey gözləməyin. Belə ki, istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar passiv olacaq. Yalnız istirahətə yer ayırın.



OXATAN - Köhnə dostlarınızın köməyi ilə mövcud çətinliklərinizi dəf edəcəyinizə inanın. "Hər şeyin təzəsi, dostun köhnəsi" fikrinə ciddi yanaşın. Bu gün pulla bağlı da probleminiz olmayacaq.



OĞLAQ - Beyninizdə olan gözəl və qazançılı ideyaları tətbiq edin. Boş durmaq sizi ruhən xəstələndirə bilər. Ağıllı sandığınız insanlarla bir araya gəlin. Oturaq işlərə, kompüterə aludə olmağa ara verin.



SUTÖKƏN - Keçmişin acılarına qapılmaq sizə ağır zərbə vura bilər. Bir az nikbin olun, dünyanı, insanları sevin. Ulduzlar nahardan sonra bu istiqamətdə sizə şans yaradacaq. Yaxşı qidalanın.



BALIQLAR - Daha çox səhhətinizə fikir verin ki, qarşıdakı həftənin vəzifələrini həyata keçirə bilərsiniz. Bu gün başlıca probleminiz olan maliyyə çətinlikləri qismən də olsa, qaydasına düşəcək.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Diş həkiminə getdi, gözünü itirdi

Kiprdə diş müalicəsi üçün həkimə gedən 7 yaşlı bir uşaq sol gözünü itirib. Buna həkimin sol gözə səhv olaraq dərman tökməsi səbəb olub. Dövlət xəstəxanasında baş verən bu hadisə zamanı həkim dişləri dezinfeksiya edəcək dərmanı yanlışlıqla uşağın gözünə dağıdıb. Bütün cəhdlərə baxmayaraq, uşağın gözünü xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatının yazdığına görə, hadisə baş verən kimi xəstəxananın göz şöbəsinə müraciət edən uşağın ailəsinə orda da lazımi yardım göstərilməyib. Daha sonra özəl bir xəstəxanaya aparılan uşağın ailəsinə bildirilib ki, uşağa vaxtında və lazımi səviyyədə müdaxilə olunsaydı, gözünü xilas etmək olardı. Haberturk.com saytı yazır ki, ailəsi həm diş, həm də göz həkimindən məhkəməyə şikayət edib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.